



XALQ QƏZETİ

№ 81 (29053) 16 aprel 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



Hər bir azərbaycanlının Prezidenti

Azərbaycan yeniləşir, müasirləşir. Azərbaycan dünya birliyinə integrasiya edir. Biz öz işimizi xalqın iradəsi ilə aparırıq. Bütün sahələrdə – siyasi müstəvidə, demokratikləşmə prosesində, Azərbaycanda sabitliyin qorunması işində, iqtisadi islahatların davam etdirilməsində, sosial məsələlərin həllində, büdcənin artırılmasında, ordu quruculuğunda görülən işlərdə bizim nailiyyətlərimiz var. Biz bunları daha da artırmalıyıq və ölkəmizi inkişaf etdirməliyik, möhkəmləndirməliyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, Olimpiya idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin tamamilə ləğvi, sırf Azərbaycan brendi olan "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi – bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən global investisiya layihələrinin çox cüzi qismidir.

Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət, eyni zamanda, "kosmik dövlətlər klubu"na üzv olan Azərbaycan üçün təyüklü bir sıra layihələrin gerçəkləşməsinə, respublikanın Cənubi Qafqaz regionunun lokomotivinə çevrilməsinə təmin etmişdir.

Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı –Tbilisi – Ceyhan əsas ixrac neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Ötən il Bakı–Tbilisi– Qars dəmir yolunun istifadəyə verilməsi, "Əsrin müqaviləsi"nin yenilənməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması bu baxımdan beynəlxalq əhəmiyyətli hadisələrdir.

(ardı 6-cı səhifədə)

❑ Hər bir xalqın taleyində siyasi lider amili müstəsna əhəmiyyət kəsb edir. Əsl liderlər cəmiyyətdə siyasi prosesləri istiqamətləndirməklə yanaşı, tarixi inkişafın gedişini müəyyən edən cəlbədicə proqram və konsepsiyaların müəllifinə də çevrilirlər. Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə, cəmiyyət həyatına təsir göstərən qərarlarına əsaslanır. Dünyaya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət ölkə prezidentinin xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən illərdə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini təminləməsinə çalışmışdır.

Ötən illərdə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, ölkənin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellekt, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısının ötən illərdə pragmatizm və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadıq qalmaqla

hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" – deyə, hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat vermesini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Respublikamızda son illər ərzində həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Dəniz səviyyəsindən 3000 metrədək hündürlükdə yerləşən



“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1-ci yarımbənddə "73" rəqəmləri "130" rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;"

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;"

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;"

1.5. 1.1.5-ci yarımbənddə "82" rəqəmləri "150" rəqəmləri ilə əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə "68" rəqəmləri "80" rəqəmləri ilə əvəz edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə "68" rəqəmləri "100" rəqəmləri ilə əvəz edilsin;

1.9. 1.1.9-cü yarımbənddə "61" rəqəmləri "100" rəqəmləri ilə əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobil qəzası nəticəsində I və II qrup əlil olmuş" sözləri "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan

şəxslərin, Çernobil qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə "109" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə "146" rəqəmləri "300" rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il



Milli mədəniyyətimizin inkişafında yeni mərhələ

» 4



Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb

» 5



Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib

» 9



Vaşinqtonda ABŞ–Türkiyə əlaqələrinə həsr olunan konfrans keçirilib

» 12

1. "I dərəcə illiyyəti olan şəxslərə və ya sağlamlıq imkanları məhdudd 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə" Azərbaycan Respublikası Prezidentinin təqəduü" təsis edilsin və onun aylıq məbləği 50 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqəduü:
 - 2.1. 2019-cu il aprelin 1-dək I dərəcə illiyyəti olan şəxslərə və ya sağlamlıq imkanları məhdudd 18 yaşınadək uşaqlara münasibətdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının siğorta hissəsinə əlavə əvəzlər verilir;
 - 2.2. təqəduü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir;
- 2.3. bu məqsədlər üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən bu Fərmanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun olaraq ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - 3.1. bir ay müddətində:
 - 3.1.1. Azərbaycan Respublikası Prezidentinin aqtlarının

İlham ƏLİYEV
nın Prezidenti

**Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə
Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
arasında 2019–2023-cü illər üçün mədəni əməkdaşlıq
haqqında Protokolun təsdiq edilməsi barədə**

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlham ƏLİYEV
anın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti

GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında 2018-ci il oktyabrın 5-də Kişinyov şəhərində imzalanmış Protokol təsdiq edilsin.

keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV
anın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

**Akademik Məmməd Cəfər Cəfərovun
110 illiyinin qeyd edilməsi haqqında
*Azərbaycan Respublikası Prezidentinin Sərəncamı***

İlham ƏLİYEV
respublikasının

Azərbaycan Respublikasının

Bakı şəhəri, 15 aprel 2019-cu il

Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
respublikasının

Azərbaycan Respublikasının

Bakı şəhəri, 15 aprel 2019-cu il

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

3. Azərbaycanca Respublikasının Nazirlər Kabineti;
- 3.1. Azərbaycanca Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycanca Respublikasının Prezidentinə təqdim etsin;
- 3.2. Azərbaycanca Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycanca Respublikasının Prezidentinə məlumat versin;
- 3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycanca Respublikasının Prezidentinə məlumat versin;
- 3.4. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycanca Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycanca Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698; 2018, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmaqda səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə "322.0.2", rəqəmlərindən sonra "322.0.4 (taksi minləv avtomobilinə tutun çəkilməsinə münasibətdə)," sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620; 2016, № 2 (II kitab), maddə 269; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 572 nömrəli Fərmanı) 1.1.1-ci yarımböndünün "və Audit Komitəsinin (Təftiş Komissiyasının)" sözləri çıxarılısın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

**“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə**
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2. Aşağıdakı məzmununda 1-1-ci hissə əlavə edilmiş:
 "1-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
 1-1.1. inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsinə nəzər
 almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi
 ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinətinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri

ilə əvəz edilsin;

1.2. preambulada “yeterərəkən” sözlündən sonra “, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” sözləri əlavə edilsin və “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.3.1.1-ci – 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1. I dərəcə əlilliyi olan şəxslərə – 250 manat;

1.2. II dərəcə əlilliyi olan şəxslərə – 230 manat;

1.3. III dərəcə əlilliyi olan şəxslərə – 210 manat.”;

1.4.2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir;

2.2. bu Fərmanın 1-ci hissəsi ilə

müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.”.

2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə

Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17; 2016, № 1, maddə 65; 2018, № 5, maddə 938) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Res-

publikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

“1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə

görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 708; 2013, № 12, maddə 1601; 2014, № 4, maddə 437; 2016, № 1, maddə 133; 2018, № 4, maddə 747) 1-ci hissəsində “121 (yüz iyirmi bir)” sözləri “150 (yüz əlli)” sözləri

ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında

Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-

su, 2014, № 3, maddə 249; 2016, № 1, maddə 70; 2018, № 4, maddə 668) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara” sözləri “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin

“1. “Ümumi xəstəliklə, hərbi xidmət

dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 manat müəyyən olunsun.”

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının

2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunve-

ricilik Toplusu, 2004, № 9, maddə 682) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1507-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndləri rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1507-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay

müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və orqanların xarakterli aktlarını “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 90.4-cü (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. həmin Məcəllənin 90.4-cü (ikinci halda) maddəsində “müvafiq icra

hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

4. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq

edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611; 2002, № 8, maddə 478; 2008, № 3, maddələr 168, 170, № 7, maddə 618; 2011, № 4, maddə 279; 2013, № 8, maddə 893; 2016, № 4, maddə 676; 2018, № 3, maddə 353, № 5, maddə 962, № 6, maddə 1203, № 10, maddə 2003) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.2-ci bəndə “34.1” rəqəmlərindən sonra “, 90.4 (birinci halda)” sözləri əlavə edilsin;

4.2. 3.18-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 3.19-cü bənd əlavə edilsin:

“3.19. həmin Məcəllənin 90.4-cü maddəsində (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sisteminə islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələrin Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılaraq, konkret tədbirlər müəyyən edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının Fərmanında məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə verilmiş tapşırıqla uyğun olaraq, Ədliyyə Nazirliyinin rəhbər şəxslərindən və hakimlərdən

ibarət nümayəndə heyəti Litvada tanışlıq səfərinə olub. Səfər zamanı “Elektron məhkəmə” və “Elektron icra” informasiya sisteminin tətbiqi, özəl icra qurumlarının fəaliyyəti ilə bağlı Litvanın təcrübəsi ilə tanışlıq olub. Həmçinin bu ölkənin ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən nazirin müavini Zydru-nas Plytnikas, Ali Məhkəmənin sədri Rimvydas Norkus, Ali İnzibati Məhkəməsinin sədri Ramunas Qadliauskas, Milli Məhkəmə Administrasiyasının direktoru Reda Moliene,



Ədliyyə Nazirliyinin Özəl İcra Qurumları üzrə Departamenti-nin rəisi Jolita Sinkeviciute və digər rəsmi şəxslərlə görüşlər keçirilib, Litvanın məhkəmə sistemi, icra xidmətinin işinin spesifik xüsusiyyətləri, məhkəmə və icra sahəsində istifadə olunan elektron sistemlərin funksionalıqları barədə təqdimatlar keçirilib, səmərəli müzakirələr aparılıb.

Görüşlərdə hər iki ölkədə ədliyyə və məhkəmə sisteminə aparılan islahatlar barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, bu sahədə əldə olunan nailiyyətlərə və tətbiq olunan yeniliklərə qarşılıqlı maraq

göstərilib.

Nümayəndə heyətinə Litvada özəl icra qurumlarının fəaliyyətinin təşkili və icra məmurlarına Ədliyyə Nazirliyinin keçirdiyi müsabiqə əsasında müvafiq lisenziyaların verilməsi, icra məmurlarının köməkçiləri institutu, icraatda daxil olan icra sənədlərinə və şikayətlərə baxılması, onların təmin olunması mexanizmi, icra hərəkətlərinin elektron sistem vasitəsilə həyata keçirilməsi barədə ətraflı məlumat verilib, bu sahədə qanunvericilik aktları ilə tanış olub.

Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti ölkəmizin inkişafının prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bunu mədəniyyətimizin bütün sahələrində aydın hiss etmək mümkündür. Azərbaycanda keçirilən son Prezident seçkilərindən sonra dövlətimizin xüsusi qayğı və diqqəti sayəsində mədəni həyatımız tamamilə yeniləşib.

Son bir ildə mədəniyyət sahəsində idarəçilik sistemi əsaslı şəkildə təkmilləşdirilmiş, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində mühüm uğurlar qazanılmış, beynəlxalq mədəni əlaqələr genişlənməmişdir. Prezident

etdiyi Yallı (Köçəri, Tənzərə) və Naxçıvanın ənənəvi qrup rəqsləri Təclili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

2018-ci il tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olub. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və 2018-ci ilin "Cümhuriyyət ili" elan olunması haqqında müvafiq sərəncamlarına uyğun olaraq, il ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər, nazirliyin dəstəyi ilə Azərbaycanda,

eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlayaraq həyata keçirib. Sum-qayıt və Mingəçevir dram teatrlarının 50, Azərbaycan Dövlət Gənc Tamaşaçıları Teatrının 90 illiyi, Qara Qarayev, Gülxar Həsənova, Mehdi Məmmədov, İmran Qasımov, Həsən Məmmədov, Həsən Turabov, Elza İbrahimova, İsa Muğanna, Mikayıl Müşfiq və Aşıq Şəmsşirin ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq yubileyləri qeyd olunub. Fransanın nüfuzlu "Metso" televiziya-

Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Milli mədəniyyətimizin inkişafında yeni mərhələ

İlham Əliyev ötən bir il ərzində mədəniyyətin tərəqqisinə xüsusi diqqət yetirmiş, bir sıra fərman və sərəncamlar imzalamışdır. 2018-ci il aprelin 20-də Prezidentin imzaladığı "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bununla əlaqədar nazirliyin strukturunda müəyyən islahatlar aparılıb.

Ölkəmizdə mədəniyyətin inkişafı və dünyada təbliği ötən il daha intensiv xarakter almışdır. Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi etmişdir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi"nin 10 illiyinin qeyd olunmasına hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir. VI Bakı Beynəlxalq Humanitar Forumu yüksək səviyyədə təşkil olunmuşdur.

Xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması prosesi davam etmişdir. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim



həmçinin xarici ölkələrdə bir sıra konsert proqramları təşkil olunub. Mayın 28-də bu münasibətlə "Crystal Hall" da möhtəşəm konsert proqramı keçirilib. "Bölgələrdən – bölgələrə" yaradıcılıq festivalı da AXC-nin 100 illiyinə həsr olunub. Dövlət başçısı bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin,

sında dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə əlaqədar silsilə verilişlər, konsertlər nümayiş etdirilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin təbliği və tanınması istiqamətində mühüm işlərdir.

SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunmuş Bakı Ekspo Mərkəzində böyük sərgisini də ötən bir ilin mühüm

mədəniyyət hadisəsi kimi qeyd etmək lazımdır.

Gəncədə Şah Abbas karvan-sarasının, Sabunçu rayonundakı Hacı Şəhla məscidində və bir sıra digər mədəniyyət obyektlərində təmir işləri də yekunlaşıb, Şəkidə Gileyli məscidində bərpa işləri isə davam etdirilir.

Kitaba marağın artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Azərbaycan kina-

bının dünyada tanınması layihəsi üzrə işlər davam etdirilib. Ölkəmiz Beynəlxalq Kitab sərgilərində fəal iştirak edib.

2019-cu ilin ötən dövrü ərzində bu istiqamətdə daha intensiv addımlar atılmağa başlanmışdır. Cənab Prezidentin bu yaxınlarda bir qrup mədəniyyət xadimi ilə görüşü inkişafa yeni stimül verdi. Dövlət başçısı həmin görüşdə ölkədə həyata keçirilməyə başlayan islahatlardan danışdı və qeyd etdi ki, bu ilin əvvəlindən keçən dövr ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Bu görüşün başlıca məqsədi incəsənət xadimləri ilə mədəniyyət sahəsində islahatlarla bağlı fikir mübadiləsi aparmaq və bundan sonra görülməli işlərin istiqamətini müəyyənləşdirmək idi. Çünki əvvəlki illərdə bir çox işlər görülməyib. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimini göstərim.

Tarixi əhəmiyyətli bu görüşdə iştirakçılara tam sərbəstlik verilməmişdi və hər bir mədəniyyət və incəsənət xadimi öz sahəsinin problemləri barədə məlumat verdi. Görüşdən dərhal sonra Prezident səslənən problemlərlə bağlı sərəncamlar, göstərişlər verdi.

Dövlət başçısının bu il martın 1-də "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı sərəncamla milli kino sənətimizin

inkşafına böyük töhfə vermiş oldu. Həmin sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası" layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırıldı. Dövlət sifarişli film istehsalını və gənc kinematoqrafların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər müəyyənləşdirildi.

Dövlət sifarişli film istehsalını və gənc kinematoqrafların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat vəsait ayrıldı.

Bu il martın 4-də dövlət başçısı "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncamda deyilir ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrlarının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanında olmuşdur. Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutuldu.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncam milli mədəniyyətimizin inkişafına dövlət qayğısının daha bir bariz nümunəsidir. Həmin sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqına 300 min manat, Azərbaycan Məmarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılıb.

Regionların da mədəni həyatı əsaslı şəkildə dəyişmişdir. Yeni mədəniyyət müəssisələri inşa olunmuş, əvvəlklər təmir edilərək yenidən istifadəyə verilmişdir. Rayon mərkəzlərində parklar, xiyabanlar salınmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, ötən bir il ərzində mədəni həyatımız daha da zənginləşmiş, dövlətimizin davamlı dəstəyi ilə Azərbaycanın mədəni həyatı yeniləşmişdir.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

Azərbaycanı tərəqqiyə aparan lider

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun yekunları ilə tanış olanda və sorğu nəticəsində Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu öz təsdiqini tapdığını biləndə gözlərim önündə dünyanın tanınmış ictimai-siyasi xadimlərinin və diplomatlarının dövlətimizin başçısının siyasi fəaliyyətinə verdiyi yüksək dəyər cəmləndi. İlk növbədə, ABŞ-in çox nüfuzlu konqresmeni Kurt Ueldonun dediklərini xatırladım "Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur".

Bu fikirlər dünyaca şöhrətli bir diplomata məxsusdur. Bu, yalnız dəryadan bir damladır. Belə faktlar minlərlədir. Son 16 ildə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way" şirkəti tərəfindən keçirilən rəy sorğusunun nəticəsində də dövlət başçısının liderliyi öz təsdiqini tapıb. Keçirilən rəy sorğusunun nəticəsi Prezident İlham Əliyevin böyük siyasətə yeni düşüncə tərzini, gətirdiyinə şübhə yeri qoymadı.

Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində son illər Azərbaycanın siyasi və iqtisadi güdrəti qat-qat artıb, respublikamız həтта



dünyadakı proseslərə təsir etmək gücünə malik ölkəyə çevrilib. Yeri gəlmişkən, sorğuda Azərbaycanın xarici siyasətlə bağlı respondentlərin mövqeyi öyrənilib. Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edir. Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandıraraq, onların 73,9 faizi isə suala "əla" cavabı verib.

Xatırladım ki, keçən il xarici

Bir çox xalqlar arzulayırlar ki, onların da cənab İlham Əliyev kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair əhaləti bilgilərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu sarıdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur.

Kurt UELDON,
ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin sabiq sədri

siyasət sahəsində uğurlarımız çox olub. Dövlətimizin başçısı ötən il xarici ölkələrə 16 səfər etmiş və Azərbaycana 16 dövlət və hökumət başçısı gəlmişdir. Bu, bir daha təsdiqləyir ki, xarici siyasətimiz çoxşaxəlidir. Azərbaycanın "azadlıq adası" kimi tanınmasının nəticəsidir ki, hazırda bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır.

Bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bütün bunlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasətin bariz nümunəsidir. Bunu "Opinion Way" şirkətinin rəy sorğusunun nəticələri də təsdiqlədi.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşdır

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

O qeyd edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynayır. Səfir bildirib ki, Azərbaycan beynəlxalq sülhün təmin olunması-na mühüm töhfə verir, Əfqanstan

sülhməramlı qoşunlarını göndərir. Ö.Litzenberqer Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyini xüsusi vurğulayıb.

"Xalq qəzeti"



B.Əliyev bildirib ki, xalq Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən bütün islahatların müsbət nəticələrini görür, öz həyatlarında hiss edir və görülən işləri yüksək dəyərləndirir: "Prezident İlham Əliyevin fəaliyyətinin son bir ilini inqilabi islahatlar illi və ölkənin bütün sahələrində çox böyük müsbət dəyişikliklər olub, çox böyük işlər görü-

Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza tam cavab verir

Fransanın nüfuzlu "Opinion Way" təşkilatının Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara dair rəy sorğusunda Prezident İlham Əliyevin fəaliyyətinin respondentlər tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycan xalqının dövlət başçısı ətrafında sıx birləşməsinin göstəricisidir. Bunu Trend-ə Milli Məclisin deputatı Baxtiyar Əliyev deyib.

lüb, İqtisadiyyat, mədəniyyət, sosial, ordu quruculuğu və digər sahələrdə layihələrin gerçəkləşdirilməsi Azərbaycan ön sırada gedən ölkələrdəndir. Azərbaycan son

bir il ərzində öz gücünü daha da artırıb. Hesab edirəm ki, bundan sonra da Azərbaycan noinki regionda, ümumiyyətlə, dünyada reallaşdırılan iri layihələrin əsas müəllifləri ilə bir sırada olacaq".

Deputat qeyd edib ki, Azərbaycanda söz azadlığı, insan haqları yüksək səviyyədə qorunur və ölkə vətəndaşına çox böyük önəm verilir: "Prezident İlham Əliyev həm Azərbaycan dövlətinin, həm də vətəndaşların tam müdafiəsini təmin edir. Əlbəttə ki, xalqımız bütün bu işləri görür, Prezidentin siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşərək Azərbaycanın uğurlu gələcəyi naminə inamla addımlayır. Bir sözlə, sorğunun nəticələri göstərdi ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycanın milli maraqlarına tam cavab verir".

Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb

Baş nazir Novruz Məmmədovun çıxışı

Aprel 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası-nın və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, "Qlobal tərəfdaşlıqların səfərbər edilməsi" mövzusunda həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı global mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından müxtəssislərin bəhrələnməsinə şərait yaradacaq.

Konfransın açılış mərasimində əvvəlcə fəxri qarovul dəstəsi tərəfindən Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqları salona gətirildi.

Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov beynəlxalq konfransa çıxış etdi.

Hörmətli konfrans iştirakçıları! Dəyərli qonaqlar!

İlk növbədə, hər birinizi Bakıda salamlayır, Azərbaycana "Xoş gəlmisiniz" deyirəm.

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans dünyada narkotiklərə qarşı mübarizə sahəsində təşkil edilən ən mötəbər tədbirlərdən biridir. Öminəm ki, bu konfrans narkotiklərin qanunsuz dövriyyəsi və çirkəli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə, müvafiq sahədə əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Konfrans, həmçinin digər dövlətlərlə səmərəli təcrübə mübadiləsinə imkan yaradacaqdır.

Beynəlxalq səviyyədə narkotiklərə qarşı mübarizə sahəsində ixtisaslaşan qurumları və ekspertləri bir araya gətirən global əhəmiyyətli bu tədbirin Bakıda keçirilməsi Azərbaycan Respublikasının narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığına verilən qiymətdir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə Üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən işçi qrupu yaradılıb və Tədbirlər Planı təsdiq edilib.

Son illər Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu sırada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, Dünya Dini Liderlərinin Sammitini, Qlobal Bakı Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya MədəniyyətəLararası Dialoq Forumunu, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarını, "Avrəziya" məhni müsabiqəsini, I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri qeyd etmək olar.

Bu ənənənin davamı olaraq

Azərbaycan cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkdir. Bir neçə gündən sonra

Formula 1 Bakı Qran-Prisi başlayır.

Bundan başqa, 2019-2022-ci illərdə

Azərbaycanın sədrlik etdiyi Qoşulma-
ma Hərəkatının Zirvə Görüşü, Dünya
dini liderlərinin II Bakı sammiti, Avropa
Gənclər Olimpiya Festivalı, futbol üzrə
UEFA Avropa Liqasının final oyununu da
Bakıda keçiriləcəkdir.

Yenidən müstəqilliyi qazanmasının 28-ci ilini yaşayan Azərbaycan Respublikasının çoxşaxəli xarici siyasəti bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formada sülhə və təhlükəsizliyə töhfə vermək üçün müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir.

Azərbaycan qarşı beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu transmilli enerji, nəqliyyat-logistika layihələri ölkəmizi global və regional miqyasda mühüm tərəfdaş çevirmişdir. Respublikamız Şərqlə Qərbi, Şimala Cənuba birləşdirən enerji və nəqliyyat dəhlizlərində aparıcı rola malikdir. Tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzürum, TANAP və tikilməkdə olan TAP boru kəmərləri neft və qaz resurslarını Avropaya nəql etməkə böyük bir regionun enerji xəritəsini tamamilə dəyişmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, global risk və təhdidlərə qarşı mübarizə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qoşulan ilk dövlətlərdən biri Azərbaycan olmuşdur. Azərbaycan və ABŞ regional və global səviyyədə terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə birgə fəaliyyət göstərir.

Hörmətli konfrans iştirakçıları!

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biridir.

Öfəuslər olsun ki, narkomaniya bu gün dünyanın bir çox ölkə və dövlətlərində dəhşətli bəlayə çevrilmişdir. Bu bəla həm narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə səbəb olur, həm də cəmiyyətin mədəni və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara

fəaliyyət davam etdirilməkdədir.

Hörmətli konfrans iştirakçıları!

Bu gün Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi dərin iqtisadi islahatlar nəticəsində ölkəmiz uğurla inkişaf edir. Ölkədə güclənən işlərə beynəlxalq təşkilatlar, dünyanın aparıcı

olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafik və digər cinayət hallarına şərait yaradır. Bunların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi, maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sarmaya yatırılmasının qarşısı alınmalıdır.

Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq "qara siyahılar" tərtib olunur.

Bununla bağlı, Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.

Hazırkı beynəlxalq konfransın bu cür qeyri-qanuni iqtisadi fəaliyyətin

ğını qeyd etdi. Bildirdi ki, ölkəmizdə vətəndaşların sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, faydalı işlə məşğul olmalarına şərait yaradılması məqsədilə genişmiqyaslı tədbirlər görüldü, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanılıb, mötəbər qurumlarla və bir sıra dövlətlərlə sıx münasibətlər qurulub.

Əli Həsənov dedi ki, müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan beynəlxalq yük daşı-
malarında Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərə bağlıdır. Bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Son dövrlər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik or-
qanları tərəfindən mübarizə işi xeyli gücləndirilib, müxtəlif marşrutlarla narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə qabaqcıl profilaktik və əməliyyat-

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin milli, regional və beynəlxalq səviyyələrdə cinayət növü kimi qəbul olunmasını, bu problemin həllinin beynəlxalq əməkdaşlıq tələb edən ümumi məsuliyyətə çevrildiyini deyən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirdi ki, bu baxımdan, beynəlxalq təşkilatların, dünya ölkələrinin aidiyyəti qurumlarının dəstəyi ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməkdaşlıq çərçivəsində mübarizə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Komitə sədri qeyd edib ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ölkəmizin ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, təhsil və səhiyyə qurumları birgə mübarizə aparmaqla bu balanın qarşısının alınmasında uğurla fəaliyyət göstərir.

Səfər Mehdiyev diqqətə çatdırı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam, fərman və normativ-hüquqi aktlarla ölkəmizdə narkotiklərin qanunsuz

Səfər Mehdiyev XXXVI beynəlxalq konfransın narkotiklərlə mübarizə sahəsində gələcək prioritetlərin müəyyən olunmasına, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ölkəmizdə yenidən fəaliyyətə başlamasına baxmayaraq, xalqımızın yüksək qonaqpərvərliyinin qısa müddətdə onda böyük məmnunluq doğurduğunu ifadə etdi.

Diplomat bildirdi ki, Azərbaycan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransa (IDEC) yüksək səviyyədə ev sahibliyi etməklə bu mühüm məsuliyyətin öhdəsindən uğurla gəlir. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və aidiyyəti şəxslərə və qurumlara minnətdarlığını bildirdi.

Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətdə ciddi fəsadlara yol açdığını diqqətə çatdıran diplomat bu sahədə uğurlu mübarizədə beynəlxalq



gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edilir.

Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin sağlaml inkişafının vacibliyini vurğulayaraq demişdir: "Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsidir".

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin ırası nəticəsində Azərbaycan dünya ölkələri arasında özünəməxsus yer tutmuşdur.

Azərbaycan Respublikasının Pre-

zidenti cənab İlham Əliyevin narko-

maniyanın daf edilməsində dövlət və

hüquq-mühafizə orqanlarından konkret

nəticələr tələb etməsi bu ümumbəşəri

flakətin ölkəmizdə yayılması

təhlükəsinə Azərbaycanın qətiyyətli

mövqeyini əks etdirir.

Respublikamızda sosial-iqtisadi

sabitliyin təmin edilməsi, insanların

sağlamlığının, rifahının və mədəni-

əxlaqi dəyərlərinin qorunması siyasəti

narkomanlığa, narkotiklərin qanun-

suz dövriyyəsinə qarşı mübarizəni

prioritet vəzifə kimi müəyyən etmiş-

dir. Bu sahədə dövlət proqramları

qəbul edilməsi, qanunvericilik bazası

təkmilləşdirilməsi, institusional islahatlar

həyata keçirilməsi, Azərbaycan müxtəlif

beynəlxalq təşəbbüslərə qoşulmuşdur.

Hələ 1996-cı ildə Narkomanlığa

və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Dövlət Komissiyası yaradılmışdır.

Prezident İlham Əliyev tərəfindən bu

sahə üzrə son 15 ildə 13 fərman, 56

sərəncam imzalanmışdır. Milli Məclis

tərəfindən 38 qanun qəbul edilmiş, bir

neçə dövlət proqramı hazırlanmışdır.

Azərbaycan narkotik vasitələrin qanun-

suz dövriyyəsinə qarşı mübarizə ilə

bağlı bir sıra beynəlxalq konvensiyalara

qoşulmuşdur.

Narkomanlığa və narkotik

vasitələrin qanunsuz dövriyyəsinə

qarşı mübarizəni vahid strategi-

ya çərçivəsində həyata keçirmək

Azərbaycan dövlətinin əsas

prioritetlərindən biridir. Bu istiqamətdə

təbliğat işlərinin əhatə dairəsi

genişlənmiş, kompleks profilaktik

tədbirlər görülmüşdür.

Beləliklə, ölkəmizdə narkotik

vasitələrin və onların prekursorlarının

qanunsuz dövriyyəsinə, narkomanlığa

qarşı mübarizənin gücləndirilməsi,

narkomanlığa düşər olmuş şəxslərin

müalicə edilməklə sağlaml həyata

qaytarılması, müalicə-bərpa sahəsindəki

fəaliyyətin müasir dövrün tələblərinə

uyğunlaşdırılması üçün elmi və praktiki

araşdırmaların aparılması və digər

məsələlərin həlli istiqamətində sistemi

maliyyə qurumları tərəfindən yüksək qiymət verilir. Xüsusi qeyd etməliyəm ki, Dünya Bankının "Doing Business" hesabatında ölkəmizdə 25-ci yerdədir.

Bizim bütün iqtisadi

göstəricilərimiz müsbətdir. Onlar-

dan bəzilərinə diqqətinizə çatdırmaq

istəyirəm. Keçən il Azərbaycanca

iqtisadi artım 1,4 faiz olmuşdur. Qeyri-

neft sektoru 1,8 faiz, qeyri-neft sənaye

məhsulu isə 9,1 faiz artmışdır.

Ölkə iqtisadiyyatına son 15 il

ərzində 250 milyard dollardan artıq

sarmaya qoyulmuş və Azərbaycan

iqtisadiyyatı üç dəfədən çox artmışdır.

Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə

endirilmiş, 2 milyona yaxın yeni iş yeri

yaradılmışdır və hazırda işsizlik 5 faiz

səviyyəsindədir.

Ötən il Azərbaycan üçüncü peykini

orbitə çıxararaq, kosmik dövlət kimi öz

mövqeyini daha da möhkəmləndirdi.

2018-ci ildə Cənub Qaz Dəhlizinin

rəsmi açılışı olmuş, Ölət Beynəlxalq

Dəniz Ticarət Limanı işə başlamışdır.

Beləliklə, Azərbaycan, həm də dünyada

logistik mərkəz və tranzit ölkə kimi

tanınmışdır.

Son illər ərzində ölkədə infrastruk-

turun yaradılması ilə bağlı möhtəşəm

işlər görülmüşdür. 2004-cü ildən

bu günə qədər, ümumilikdə, 15 min

kilometr avtomobil yolu çəkilmişdir.

Təsəddüfi deyil ki, Davos Ümumdünya

İqtisadi Forumunun hesablamalarına

görə, Azərbaycan infrastrukturun inki-

şafası üzrə dünyada 30-cu, yol infrastr-

ukturunun keyfiyyətinə görə isə 34-cü

yerədir.

Azərbaycan Respublikasının

sosial-iqtisadi həyatında əldə olun-

muş nailiyyətlər narkomanıyaya qarşı

mübarizənin gücləndirilməsində mü-

hüm rol oynamaqla yanaşı, bu sahədə

hələ də mövcud olan nöqsanların aradan

qaldırılması məqsədilə dövlət və hüquq

mühafizə orqanları qarşısında konkret

tələblər qoyur.

Aparılmış islahatlar və həyata

keçirilmiş tədbirlər nəticəsində son 5

ildə dövriyyədən 8 ton 354 kiloqram

narkotik vasitə çıxarılmışdır. Ölkəmizdə

ən müasir avadanlıqlarla təchiz olunmuş

yeni narkoloji müalicə mərkəzi tikilib

istifadəyə verilmişdir.

Beynəlxalq təcrübə nəzərə alınmaq-

la aidiyyəti orqanların müxtəssislərinin

istirakı ilə ali və orta ixtisas təhsili

müəssisələrində, internet məktəblərində,

cozaqalma müəssisələrində mütəmadi

olaraq maarifləndirmə tədbirləri, sosial

sorğular keçirilmiş, təcrübə mübadiləsi

məqsədilə beynəlxalq təşkilatlarla birgə

seminarlar, təlimlər təşkil edilmişdir.

Bir məqamı da vurğulamaq istərdim

ki, dünya ictimaiyyatı hərbi münaqişə

zonalarından narkotiklərin qanunsuz

dövriyyəsi üçün istifadə olunmasından

narahatlıq hissi keçirir. Azərbaycan

da belə bir problemə üzlaşmışdır.

Bildiyiniz kimi, artıq 25 ildən çox-

dur ki, Azərbaycanın tarixi torpaqları

qarşısını almaq üçün aidiyyəti ölkələrə

birbaşa müraciət etmək imkanı vardır.

Ümidvarıq ki, bu istiqamətdə görülən

ciddi tədbirlər öz müsbət

(əvvəlki 1-ci səhifədə)

Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Son 3 ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan yeni metodologiya ilə hazırlanan "Qlobal Rəqəbətilik Hesabatı -- 2018/2019" hesabatında dünyada sosial bərabərliyin yüksək səviyyədə təmin olunduğu ölkə kimi qərarlaşmışdır. Azərbaycan əhalinin elektrikle təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytingi üzrə 31-ci yerdə qərarlaşmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar respublikamızın "Doing Business 2019" hesabatında da ümumi reytingdə yeni rekordla imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan vermişdir. Azərbaycan bu hesabatda 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci ilə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyinə yüksəlmişdir.

Azərbaycanın hesabatda "Vergilərin ödənişi" göstəricisi üzrə 7 pillə irəliləyərək 28-ci pillədə qərarlaşması da bu sahədə həyata keçirilən uğurlu islahatların nəticəsidir. Yeri gəlmişkən, 2019-cu il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əlavə və dəyişikliklər Azərbaycanda biznes mühitinin sağlamlaşdırılmasına hesablanmışdır. Məsələn, məcəlləyə edilən dəyişikliklə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8 min manata qədər artırılmışdır. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda işləyən 500 mindən çox insan bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulmuşdur. Bütövlükdə, planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsait sahibkarların və vətəndaşların səərəncamında qalacaqdır.

Hələ 2019-cu ilin əvvəllərində cənab Prezident ölkədə təxminən 2 milyon 200 min vətəndaşımızı əhatə edəcək irimiqyaslı sosial müdafiə paketinin təbtiq ediləcəyi barədə açıqlama vermişdi. Təkcə son iki ay ərzində imzalanan sərəncam və fərmanlarda nəzərdə tutulan islahatlar, sadəcə olaraq, "hər bir azərbaycanlının prezidenti olmaq" fəlsəfəsinin praktikada uğurla reallaşmasının bariz nümunəsi deyil, həm də bəzi dövlət və dövlət rəhbərlərinin illərlə həll edə bilmədiyi sosial məsələlərin operativ və effektiv həlli nümunəsidir.

Belə ki, Prezidentin 2019-cu il 8 fevral tarixli sərəncamı ilə minimum əməkhaqqı 38,5 faiz artırılaraq 180 manat müəyyən edildi. Bu sərəncam 600 mindən artıq vətəndaşın sosial rifah vəziyyətinə müsbət təsir göstərməklə, demək olar ki, inqilabi mahiyyət daşıyır. Onun ardınca isə dövlət başçısı müxtəlif sferalarda çalışan qulluqçuların əməkhaqlarının

artırılması ilə bağlı geniş əhatəli sərəncamlar imzaladı. Nəzərə almaq lazımdır ki, bu siyasət son 15 ildə ümumilikdə əmək haqları 7, minimum əmək haqqı isə 6,5 dəfə artırılmaqla ardıcıl xarakter daşıyır.

Məlumdur ki, 2015-ci ildə baş vermiş devalvasiyadan sonra vətəndaşların, xüsusən də aztəminatlı ailələrin banklara xarici valyuta ilə olan borcları onların mədi vəziyyətində müxtəlif çətinliklər yaratmışdı. Cənab Prezident bu dəfə də xalqın səsinə səs verərək 2019-cu ilin 28 fevral tarixində fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Bununla da 100 minlərlə vətəndaşımızın çiyinlərindəki ağır maddi yük qaldırılmış oldu.

İstər bazar iqtisadiyyatı, n, istərsə də planlı iqtisadi münasibətlərə sahib olmasından asılı olmayaraq fors-major hadisələr zamanı vətəndaşa dəyən zərər dövlət və ya özəl sığorta fondları tərəfindən ödənilir. Lakin Vətənə və vətəndaşa olan sevgini, qayğını dövlət siyasətinə çevirmiş möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti belə durumlarda sığorta qurumu kimi çıxış edir və vətəndaşların hərtərəfli hamisi rolunu oynayır. Ən son 2019-cu ilin 26 martında "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı dövlət başçımız bir daha öz yüksək humanizmini və prinsiplial mövqeyini ortaya qoydu. Belə ki, imzaladığı sərəncamla ticarət mərkəzindəki sahibkarlara dəyən bütün zərərin dövlət tərəfindən ödənilməsinə təmin etdi.

Hüquqi dövlətin ən mühüm xüsusiyyətlərindən biri vətəndaşa, xüsusən də, cinayət törətmiş şəxslərə münasibətdə maksimalist davranmamaq, onların cəmiyyətə yenidən qazandırılması və ədalətə olan inamının itməməsi üçün zəruri, demokratik və vətəndaş cəmiyyəti prinsiplərinə söykənən hüquqi-normativ bazanın yaradılması və effektiv təbtiqidir. Əfv institutu da bu baxımdan hüquqi dövlətdə vacib faktor kimi

çıxış edir. Prezident İlham Əliyev də əfv hüququndan istifadə edərək, mütemadi şəkildə məhkumları tam və ya cəzalarının geri qalan hissəsindən azad edir və yüksək humanizm nümunəsi göstərir. Təkcə 2019-cu ilin 16 mart tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sonuncu sərəncam 431 nəfərə şamil edilmişdir. Bu humanist addım birmənalı şəkildə ictimai sülhə, vətəndaş həmrəyliyinə xidmət edərək cəmiyyətimiz tərəfindən hər zaman ki kimi öz yüksək qiymətini almışdır.

Sonda xüsusi vurğulanmaq istərdik ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin hazırlamış, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirmişdir. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.

İnkişafa xidmət edən islahatların reallaşdırılmasında Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, ölkəsinin taleyini cənab İlham Əliyevə etibar etmiş vətəndaşlarımızdan gəlir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi itibahın, siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir, ona tam güvenir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahlara doğru aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.

Siyavuş NOVRUZOV,
Yeni Azərbaycan Partiyası icra
katibinin müavini,
Milli Məclisin komitə sədri

XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşünə dair məlumat yayıb

Aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşünə dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari il martın 29-da Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Vyanada baş tutmuş görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib.

Elmar MƏMMƏDYAROV: Moskva görüşü faydalı və substantiv keçdi

Aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü faydalı və substantiv keçdi. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan jurnalistlərinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyyarov söyləyib.

Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. "Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaranan məqamları ətrafı və daha dərinə başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq", - deyər nazir bildirib.

Elmar Məmmədyyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: "İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin

təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik".

Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub: "Bu, çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqqlar".

Fəridə ABDULLAYEVA
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində aprelin 15-də Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.



AZƏRTAC xəbər verir ki, əvvəlcə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli sərəncamından bəhs edib.

Müasir dövrün sosial bəlalardan olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə fikirlərini bildiren rektor ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışib. E.Babayev narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının

alınması, narkomanlığa düşər olanların müalicə edilməklə sağlamlıq həyata qaytarılması tədbirlərinin önəmini qeyd edib.

Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Diego şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının "Tələbatın

Azaldılması Təhsil Proqramı"nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub. O, Amerika Birləşmiş Ştatlarında narkomanıya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ildə artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-cı illərdə ABŞ-da 10 min gənc bu baladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir. Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomanıyanın qarşısının alınması yolları və üsulları barədə məlumat verib.

Seminar tələbələrini, müəllimlərin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Bakı Konfransı qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm platformadır

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda (IDEC) 115 ölkədən 432 nümayəndə iştirak edir. Tədbirə Azərbaycan tərəfindən 100-dən çox nümayəndə qatılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mötəbər platforma olan bu konfransda dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

Baş nazirnin müavini vurğulayıb ki, ötən il ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası beynəlxalq konfransın ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycana müraciət edib. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət olundu. Belə tədbirlərin Azərbaycanda keçirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu konfransın ölkəmizdə təşkililə bağlı göstəriş verdi və Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə tədbirə hazırlıqla əlaqədar işçi qrupu yaradıldı.

Konfransın təşkilinə müxtəlif dövlət qurumları ilə yanaşı, könüllülərin də cəlb olunduğunu diqqətə çatdıran Baş nazirnin müavini Bakı konfransı çərçivəsində gənclərlə görüşlərin, eləcə də digər tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Narkotiklərlə Mübarizə Assosia-

siyasının rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon bildirib ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada bu dövriyyəni həyata keçirən müştəşkil cinayətkar qruplara qarşı qəti mübarizə aparılır. Təmsil etdiyi Narkotiklərlə Mübarizə Assosiasiyası bu işə mühüm töhfə verir. Bu sahədə uğur qazanmaq üçün bütün ölkələrin birgə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) da bu baxımdan əhəmiyyəti böyükdür.

Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildiren U.Dillon ölkə ərazisində narkotik vasitələrin əsasən cənub istiqamətindən daxil olması ilə bağlı suala cavabında deyib: "Bu məsələ də Bakı konfransının qarşısında duran əsas mövzulardan biridir. Konfransın məqsədi müştəşkil cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, bu mübarizənin yolları və üsullarını müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməkdir. Bütün bu məsələlər konfrans çərçivəsində təşkil olunacaq regional sessiyalarda müzakirəyə çıxarılacaq".

Qonaq qeyd edib ki, Narkotiklərlə



Mübarizə Assosiasiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada bu dövriyyəni həyata keçirən müştəşkil cinayətkar qruplara qarşı qəti mübarizə aparılır. Təmsil etdiyi Narkotiklərlə Mübarizə Assosiasiyası bu işə mühüm töhfə verir. Bu sahədə uğur qazanmaq üçün bütün ölkələrin birgə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) da bu baxımdan əhəmiyyəti böyükdür.

Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildiren U.Dillon ölkə ərazisində narkotik vasitələrin əsasən cənub istiqamətindən daxil olması ilə bağlı suala cavabında deyib: "Bu məsələ də Bakı konfransının qarşısında duran əsas mövzulardan biridir. Konfransın məqsədi müştəşkil cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, bu mübarizənin yolları və üsullarını müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməkdir. Bütün bu məsələlər konfrans çərçivəsində təşkil olunacaq regional sessiyalarda müzakirəyə çıxarılacaq".

Qonaq qeyd edib ki, Narkotiklərlə

İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərir.

Səfər Mehdiyev qeyd edib ki, hökumətin bütün qurumları ilə yanaşı, gömrük sərhəd-keçid məntəqələri tam müasir avadanlıqla təchiz olunur. Biz bu layihələrlə Narkotiklərlə Mübarizə Assosiasiyasının və ABŞ-ın dəstəyi ilə həyata keçiririk. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsində ən müasir rentgen qurğuları və avadanlığı ölkəmizə gətirilərək sərhəd-keçid məntəqələrində quraşdırılır. Eyni zamanda, potensialın gücləndirilməsi, Komitənin Kinoloji Mərkəzinə Dünya Gömrük Təşkilatının Regional Mərkəzi statusunun verilməsi və s. tədbirlər uğurlu bəhrəsini verir. Təsədüfi deyil ki, il ərzində aşkarlanan 1,7-1,8 ton narkotik vasitənin, demək olar ki, yarısı sırf bizim təlim keçmiş xüsusi təyinatlı itlərimiz tərəfindən müəyyənənşdirilib.

Xatırladaq ki, aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni məsajlar verəcək.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanması və əxtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.

1.3. MEİS-in informasiya ehtiyatlarının formalaşdırılması və onlardan istifadə “Informasiya əldə etmək haqqında”, “Informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunlarının, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərinə riayət olunmaqla həyata keçirilir.

1.4. MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.

1.5. MEİS-in informasiya ehtiyatlarından yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.6. MEİS-in saxlanması, fəaliyyət və inkişaf xərcləri Nazirlik üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən siğorta fondunun büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar “Informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

1.8. MEİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə integrasiyası və məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

2. MEİS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası

2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:

- 2.1.1. “Sənəd dövriyyəsi” altsistemi;
- 2.1.2. “Əmək müqaviləsi bildirişi” altsistemi;
- 2.1.3. “Ünvanlı yardım” (VENTAS) altsistemi;
- 2.1.4. “Sosial ödənişlər” altsistemi;
- 2.1.5. “Əlillilik” (TSERAS) altsistemi;
- 2.1.6. “Siğorta” altsistemi;
- 2.1.7. “Monitoring” altsistemi;
- 2.1.8. “Pensiya” altsistemi;
- 2.1.9. “Məşğulluq” altsistemi;
- 2.1.10. “Sovqat” altsistemi;
- 2.1.11. “Çağrı mərkəzi” altsistemi;
- 2.1.12. “Tapşırıqlar” altsistemi;
- 2.1.13. “Vətəndaşların qəbulu” altsistemi;
- 2.1.14. “Sanatoriya-kurort” altsistemi;
- 2.1.15. “Validəyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi;
- 2.1.16. “Qeyri-formal məşğulluğa

nəzarət” vahid elektron informasiya ehtiyatı.

2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir.

2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:

2.3.1. “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə sənədlərin icra vəziyyətini nəzarətdə saxlamaq, sənəd əxtarışını asanlaşdırmaq, Nazirliyin fəaliyyətinə dair statistik məlumatları əldə etmək məqsədilə Nazirliyin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyndəki qurumlar arasında sənəd dövriyyəsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron qaydada aparılması;

2.3.2. “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyun tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanan əmək münasibətləri istisna olmaqla) işçilərə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya ona xitam verilməsinin elektron qaydada qeydiyyatı alınması, habelə iş yerindən elektron qaydada arayış alınması;

2.3.3. “Ünvanlı yardım” (VENTAS) altsistemi vasitəsilə “Ünvanlı dövlət sosial yardımını haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımını alması üçün elektron qaydada müraciət edilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması və ya təyin olunmasından imtina edilməsi, habelə onun ödənilməsi;

2.3.4. “Sosial ödənişlər” altsistemi vasitəsilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqəüdlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, sosial ödənişlər verilməsinin uçotunun elektron qaydada aparılması;

2.3.5. “Əlillilik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması;

2.3.6. “Siğorta” altsistemi vasitəsilə “Sosial siğorta haqqında” və “Fərdi dövlət sosial siğorta sistemində olan uçot haqqında” və “İşsizlikdən siğorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial siğortası və işsizlikdən siğorta sahələrində xidmətlərin elektronlaşdırılması;

2.3.7. “Monitoring” altsistemi vasitəsilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması;

2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının siğorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması;

2.3.9. “Məşğulluq” altsistemi

vasitəsilə “Məşğulluq haqqında”

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işəxtaran şəxslərin qeydiyyatı alınması, işəgötürənlərin verdikləri boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri haqqında məlumatlar əsasında vakansiya bankının, ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi;

2.3.10. “Sovqat” altsistemi vasitəsilə ayrı-ayrı kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin aktlarına əsasən, mənzil, avtomobil, habelə müxtəlif dövlət proqramları çərçivəsində maddi yardımla təmin olunan şəxslərin uçotunun elektron qaydada aparılması;

2.3.11. “Çağrı mərkəzi” altsistemi vasitəsilə Nazirliyin fəaliyyəti ilə bağlı sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlərin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, məlumatlandırma və məsləhət xidmətləri göstərilməsi, şikayətlərin (ərizələrin, təkliflərin) qəbulu və aidiyyəti üzrə yönləndirilməsi;

2.3.12. “Tapşırıqlar” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanına və 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə mərkəzləşdirilmiş qaydada nəzarətin həyata keçirilməsi;

2.3.13. “Vətəndaşların qəbulu” altsistemi vasitəsilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlikdə vətəndaşların qəbulunun elektron qaydada aparılması və arxivləşdirilməsi;

2.3.14. “Sanatoriya-kurort” altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 213 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrindən sanatoriya-kurort müalicəsi üçün göndəriş almış şəxslərin tibbi qeydiyyat sənədlərinin uçotunun elektron qaydada aparılması;

2.3.15. “Validəyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, validəyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onların övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması;

2.3.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması.

2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demografiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiya sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə

edir.

2.5. MEİS-də toplanmış məlumatlardan, həmin informasiyanın xarakterindən asılı olaraq, dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və ya fiziki şəxslərin bu Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq istifadə etmək hüququ vardır.

2.6. MEİS vasitəsilə sorğu edilən məlumatların tərkibi bu Əsasnamənin 4.1-ci bəndində göstərilən dövlət qurumları ilə qarşılıqlı razılaşmalara, operatorun bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalarına və istifadəçilərin sistemdən istifadə səlahiyyətlərinə uyğun müəyyənləşdirilir.

3. MEİS-in infrastruktur

3.1. MEİS-in infrastrukturunu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

- 3.1.1. proqram-texniki vasitələr;
- 3.1.2. şəbəkə infrastrukturunu;
- 3.1.3. idarəetmə sistemi;
- 3.1.4. ehtiyat mərkəzi;
- 3.1.5. arxiv mərkəzi.

3.2. MEİS-in proqram-texniki kompleksinə serverlər, informasiyanı mühafizə vasitələri, fasiləsiz enerji mənbələri, əməliyyat sistemləri, tətbiqi proqram təminatı və digər proqram-texniki vasitələr aiddir.

3.3. MEİS-in şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan rabitə kanalları təşkil edir.

3.4. MEİS-in idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.5. MEİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və informasiya sisteminin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar MEİS-in məlumat bazalarında, ehtiyat sürətləri isə arxiv mərkəzində saxlanılır.

3.6. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

4. MEİS-lə integrasiya ediləcək digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları

4.1. Nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə integrasiya edilir:

- 4.1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
- 4.1.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
- 4.1.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
- 4.1.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- 4.1.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
- 4.1.6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
- 4.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
- 4.1.8. Azərbaycan Respublikasının Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
- 4.1.9. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
- 4.1.10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;
- 4.1.11. Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsi;
- 4.1.12. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
- 4.1.13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
- 4.1.14. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
- 4.1.15. Kredit büroları;
- 4.1.16. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;
- 4.1.17. “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti;
- 4.1.18. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;
- 4.1.19. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;
- 4.1.20. yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.

4.2. Bu Əsasnamənin 4.1-ci bəndində qeyd edilən dövlət qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə integrasiyası Qaydalara uyğun həyata keçirilir.

ların informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə integrasiyası Qaydalara uyğun həyata keçirilir.

5. MEİS-in operatorunun funksiyaları

5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır:

5.0.1. MEİS-in formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq;

5.0.2. MEİS-i Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) integrasiya etmək və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsinə EHİS vasitəsilə həyata keçirmək;

5.0.3. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin etmək;

5.0.4. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları MEİS-ə daxil etmək;

5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, təmliğini, konfidensiallığını, habelə onların ehtiyat sürətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək;

5.0.6. müvafiq sahədə xidmətlər göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya MEİS-də və ya digər dövlət informasiya ehtiyatında və sistemində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsini Qaydalara uyğun təmin etmək;

5.0.7. müvafiq sahədə elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında MEİS vasitəsilə və “Elektron hökumət” portalına keçid verilməklə göstərilməsini təmin etmək;

5.0.8. MEİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;

5.0.9. MEİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi ilə bağlı profilaktik işlər aparmaq;

5.0.10. MEİS-dən istifadə ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

5.0.11. MEİS-in təşkili və fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – əlaqələndirici qurum) tərəfindən qiymətləndirmələrin aparılmasına zəruri şərait yaratmaq;

5.0.12. MEİS-in formalaşdırılması, aparılması, integrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları əlaqələndirici quruma təqdim etmək;

5.0.13. MEİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

5.0.14. əlaqələndirici qurumun əsaslandırılmış tələbinə uyğun MEİS-in fəaliyyətini təşkil etmək, onda dəyişiklik etmək və təkmilləşdirmələr aparmaq;

5.0.15. normativ hüquqi aktlarda müəyyən edilən digər funksiyalar.

6. MEİS-in operatorunun hüquq və vəzifələri

6.1. MEİS-in operatorunun bu Əsasnamənin 6.2-ci bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

- 6.1.1. MEİS-in fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
- 6.1.2. MEİS-in fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni altsistemlər yaratmaq;
- 6.1.3. istifadəçilərin MEİS-dən məlumatları “Informasiya əldə etmək haqqında”, “Informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sorğu etmələrinə nəzarət etmək;
- 6.1.4. Qaydaların tələblərinə uyğun olaraq, digər dövlət qurumlarından məlumatların elektron formada mübadiləsinə tələb etmək;

6.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə qanun nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;

6.1.6. MEİS-də nasazlıqların, qəzaların (xətalrının) baş verməsi hallarında operatorun hazırlıq səviyyəsini yoxlamaq məqsədilə sınaqlar keçirmək.

6.2. MEİS-in operatorunun vəzifələri aşağıdakılardır:

6.2.1. məlumatların mötəbərliyinin MEİS-in nəzarətində saxlanılmasını və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;

6.2.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

6.2.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

6.2.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

6.2.5. informasiya ehtiyatında və sistemində dəyişiklikləri müvafiq qeydlər etməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

6.2.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

6.2.7. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin MEİS-in ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

6.2.8. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşların arasında iş və vəzifə bölgüsünü müəyyən etmək və həmin əməkdaşları bu barədə məlumatlandırmaq;

6.2.9. MEİS-in fəaliyyətinin mütəmadi monitorinqini həyata keçirmək;

6.2.10. məlumatların MEİS-ə tam, dəqiq və dürüst daxil edilməsini təmin etmək;

6.2.11. eyni məlumatların MEİS-ə təkrar daxil edilməsinin qarşısını almaq;

6.2.12. normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın MEİS-ə daxil edilməsinin qarşısını almaq;

6.2.13. MEİS-dən istifadəni (o cümlədən informasiyanın əxtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmə və vaxtda təmin etmək;

6.2.14. MEİS-in mühafizəsi ilə bağlı normativ hüquqi aktlarda müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsini təşkil etmək;

6.2.15. MEİS-də məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatının və onlara baxılmanın nəticələrinin, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnalında toplanılmasını (hesabatlılığını) təmin etmək;

6.2.16. MEİS-də fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

7. MEİS-in istifadəçilərinin hüquqları

7.0. MEİS-in istifadəçilərinin aşağıdakı hüquqları vardır:

- 7.0.1. MEİS vasitəsilə müvafiq sahədə xidmətlərdən istifadə etmək;
- 7.0.2. müvafiq sahədə xidmətlər göstərilməsi üçün müraciət etmək və həmin xidmətlərdən “e-sosial” portalı vasitəsilə yararlanmaq;
- 7.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq;
- 7.0.4. MEİS-dən özü barədə məlumatlar əldə etmək;
- 7.0.5. MEİS-də özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;
- 7.0.6. MEİS-in işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin təbiiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “e-sosial” portalının (bundan sonra – portal) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnologiyə əsaslanan müəyyən edir.

1.2. Portal Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) formalaşan məlumatlar əsasında məşğulluq, əmək, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) əhəliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron qaydada təqdim olunmasını, o cümlədən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılmasını və onların həmin əməliyyatlar barədə məlumatlandırılmasını təmin edir.

1.3. Müvafiq sahədə vətəndaşlar bərsəndi məlumatların elektron qaydada yoxlanılması mümkün olduğuqda portal xidmətləri onların vətəndaşlara hüquqlarının yarandığı an təqdim edilməsini və onların bu barədə məlumatlandırılmasını nəzərdə tutan proaktiv formada həyata keçirir.

1.4. Dövlət qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə və portala inteqrasiyası Qaydalara uyğun həyata keçirilir.

1.5. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.5.1. operator – MEİS-in sahibi, yəni portalın yaradılmasını, idarə olunmasını və inkişafını təmin edən Nazirlik; MEİS-in və portalın üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada onların aparılmasını təmin edən Nazirlik;

1.5.2. istifadəçi – normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MEİS-dən və portaldan informasiya əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;

1.5.3. əlaqələndirici qurum – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;

1.5.4. istifadəçinin elektron kabinet – müvafiq sahədə məlumatların əldə edilməsini, operator və digər dövlət qurumları ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron sahifə.

1.6. İştirakçılar özlərinin informasiya ehtiyatlarındakı məlumatlardan, həmçinin fərdi məlumatlardan elektron xidmətlər göstərilməsi zamanı qanunla müəyyənləşdirilmiş qaydada istifadəni təmin etməlidirlər.

1.7. Portalda toplanmış fərdi məlumatların işlənilmə məqsədi Nazirliyin fəaliyyət istiqamətləri üzrə düzgün qərarların qəbul edilməsinə, vətəndaşların müraciətlərinin düzgün cavablandırılmasına və onların məlumatlandırılmasına xidmət edir.

1.8. Portalın fəaliyyətinin təşkil, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər Nazirlik üçün ayrılmış büdcə təxisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

2. Portalın fəaliyyət prinsipləri

2.0. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 2.0.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;

2.0.2. istifadə rahatlığı – istifadəçilərin və dövlət qurumlarının portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.0.3. səmərəlilik – müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.4. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnologiya tədbirlər həyata keçirilməsi informasiyanın təmliyyətinin və mühafizəsinin təmin edilməsi;

2.0.5. fasiləsizlik – portaldan fəaliyyətin fasiləsiz həyata keçirilməsi; 2.0.6. modulluq və miqyaslılıq – ən son texnologiyalardan istifadə etməklə portalın davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiyasına və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması;

2.0.7. operativlik – müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi.

3. Portalın infrastruktur

3.1. Portalın infrastrukturunu texniki-texnologiyə və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr; 3.1.2. mobil cihazlar və sayyar qurğular üçün proqram təminatı; 3.1.3. telekommunikasiya kanalları; 3.1.4. idarəetmə sistemi;

3.1.5. ehtiyat mərkəzi; 3.1.6. arxiv mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri, mobil cihaz və sayyar qurğular üçün proqram təminatı və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.4. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.5. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş vasitə ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

4. Müraciətlərin göndərilməsi və qeydiyyatı

4.1. İnteraktiv xidmətlərdən istifadə üçün istifadəçi əvvəlcə gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə portaldan Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə istifadə etmək istədiyi xidməti seçir.

4.2. Portalda seçilən xidmətə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar dövlət qurumlarının informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, seçilmiş xidmət üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi onu gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.

4.3. Sistem məlumatların təmliyyətinin artırılması və təsdiq etdikdən sonra istifadəçi məlumatları göndərir.

4.4. Portal müraciəti real vaxt rejimində qeydiyyatda alır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bildirir göndərir.

4.5. Portala daxil edilən informasiya istifadəçilərin sistemdə qeydiyyatı üçün tələb olunan və onların özlərinin daxil etdikləri informasiyadan ibarətdir.

4.6. Portal vasitəsilə sorğu edilən məlumatların tərkibinə müvafiq sahədə portal vasitəsilə vətəndaşlara təqdim edilən xidmətlər daxildir.

5. Müraciətlərə baxılması

5.1. Portal vasitəsilə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında”, “Sosial xidmət haqqında”, “Dövlət sosial sığorta sisteminə fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında”, “İnzi-bati icraat haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunlarında nəzərdə tutulmuş müddətlərdə ərizəyə baxılır və nəticəsi barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərilir.

5.2. Elektron qaydada tərtib olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, xidmətdən istifadəyə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, həmin çatışmazlıqların aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərilir.

5.3. İstifadəçi həmin çatışmazlıqları 5.5-ci bənddə qeyd edilmiş müddət ərzində aradan qaldırıdıqda, çatışmazlıqların aradan qaldırılması barədə məlumatı gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir və portala daxil edir.

5.4. Portal çatışmazlıqların aradan qaldırılması barədə məlumatı qeydiyyatda aldığıqdan sonra istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bu barədə real vaxt rejimində bildirir göndərilir.

5.5. İstifadəçi 10 (on) iş günü ərzində çatışmazlıqları aradan qaldırmadıqda, operator müraciət edilən xidmətdən imtina haqqında qərar qəbul edir və portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərir.

6. Operatorun funksiyaları

6.1. Operator portalın fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

6.1.1. portalın fəaliyyətini və idarə olunmasını təşkil etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

6.1.2. müvafiq sahədə elektron xidmətlərin göstərilməsi üçün EHIS-dən məlumat almaq;

6.1.3. portala daxil edilən məlumatların etibarlılığını, əlçatanlığını, təhlüfəolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə onların ehtiyat surətlərinin saxlanılmasını və mühafizəsini təmin etmək;

6.1.4. portalın texniki-texnologiyə infrastrukturunun təyinatı üzrə istismarını, ona texniki xidməti, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafikə uyğun olaraq profilaktik işlər aparmaq;

6.1.5. portalın təhlükəsizliyinin pozulduğu, əsas avadanlıqda qəza (xəta) baş verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, dövlət qurumlarını və istifadəçiləri bu barədə məlumatlandırmaq, baş vermiş qəzanın (xətanın) aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

6.1.6. dövlət qurumlarına portalın iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodik kömək göstərmək.

6.2. Müvafiq sahədə xidmətlərin tam elektronlaşdırıldığı hallarda xidmətləri operator proaktiv formada təqdim edir.

7. Portalın operatorunun hüquq və vəzifələri

7.1. Portalın operatorunun bu Əsasnamənin 8.2-ci bəndində nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

7.1.1. portalın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.1.2. portalın funksional imkanlarının artırılması ilə bağlı tədbirlər görmək;

7.1.3. portal istifadəçilərinin sorğu etdikləri məlumatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

7.1.4. Qaydaların tələblərinə uyğun olaraq, digər dövlət orqanlarından və qurumlarından məlumatların elektron formada mübadiləsinə tələb etmək;

7.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlarla uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;

7.1.6. bu Əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.2. Portalın operatorunun vəzifələri aşağıdakılardır:

7.2.1. məlumatların mötəbərliyinin portalın nəzarətində saxlanılması və mütemadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;

7.2.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

7.2.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütemadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

7.2.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

7.2.5. informasiya ehtiyatında və sistemində dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

7.2.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaq) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

7.2.7. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin portalın ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

7.2.8. portala çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək, onları görəcəkləri işlər barədə məlumatlandırmaq;

7.2.9. portalın fəaliyyətinin mütemadi monitorinqini həyata keçirmək;

7.2.10. məlumatların portala tam, dəqiq və düstür daxil edilməsini təmin etmək;

7.2.11. normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan və (və ya) eyni informasiyanın portala daxil edilməsinin qarşısını almaq;

7.2.12. portaldan istifadəni (o cümlədən informasiyanın artarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmə və vaxtda təmin etmək;

7.2.13. portalın mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyənləşdirilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsini təşkil etmək;

7.2.14. portaldan məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatı və onlara baxılmasını nəticələrinin, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnalından toplanılmasını (hesabatlılığını) təmin etmək;

7.2.15. portaldan fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti “Fərdi məlumat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

8. İstifadəçilərin hüquqları

8.0. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

8.0.1. portal vasitəsilə Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən istifadə etmək;

8.0.2. xidmətlərin göstərilməsi üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq;

8.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq;

8.0.4. portaldan özü barədə məlumatlar əldə etmək;

8.0.5. portaldan özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;

8.0.6. portalın işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Nəsiminin adını daşıyan rayonda “Nəsimi ili” tədbirlərinə start verildi

Nəsimi Rayon İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən “Məndə sağır əli cahan...” adlı ədəbi-bədii kompozisiya ilə milli ədəbiyyatımızın ölməz klassikin adını daşıyan rayonda Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan olunmuş “Nəsimi ili” tədbirləri start götürdü.



Rayon, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazisindəki ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, ictimaiyyət, nümayəndələrinin iştirak etdiyi mərasim Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin Nəsimiyə həsr etdikləri ədəbi-bədii kompozisiya ilə başladı.

Toplantıdan çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

Asif Əsgərov bildirdi ki, dünya mədəni sərəvərlər xəzinəsində layiqli yer tutan Nəsimi yaradıcılığı son 50 ildə ölkəmizdə ictimai-mədəni və elmi-ədəbi fikrin diqqət mərkəzində olmuşdur. Şairin zəngin irsinin geniş, dərinləşən tədqiqi və təbliğinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə öten əsrin 70-ci illərində respublikamızda və dünya miqyasında Nəsiminin 600 illik



olan şairin dünyaya yüksək səviyyədə təqdim edilməsi üçün geniş meydan açmışdır.

Qeyd edildi ki, hər iki sərəncamla bağlı şairin adını daşıyan rayonda da geniş və məzmunlu tədbirlər planı

hazırlanmışdır. Azərbaycan xalqının çoxəsrlik ənənələri olan bədii və fəlsəfi fikrinə dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini rayonda gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılamaq üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Rayonda şairin yaradıcılığı əsasında şeir, musiqi, rəsm, ədəbi-bədii kompozisiya və referat müsabiqələri elan edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Yaqub Babayev də Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumat verdi, onun bəşəri məzmunlu, humanist ideyali yaradıcılığının bütün dünyada xalqımıza

şöhrət gətirdiyini vurğuladı.

Sonda ADPU-nun xor kollektivinin ifasında Nəsimi irsindən qaynaqlanan populyar musiqilər səsləndi.

R. TAHRİ,
“Xalq qəzeti”

“Azərsu” Beyrut Beynəlxalq Su Həftəsində təmsil olunub



□ **“Azərsu” ASC Livanda keçirilən VII Beyrut Beynəlxalq Su Həftəsində təmsil edilib.**

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Su Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə “Azərsu” ASC-nin sədri, Dünya Su Şurası İdarə Heyətinin üzvü Qorxmaz Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.

2008-ci ildən indiyədək keçirilən Beyrut Su Həftəsi Aralıq dənizi və digər ölkələrlə birgə əməkdaşlıq şəraitində mühüm əhəmiyyət daşıyır. Həftə çərçivəsində bir sıra tədbirlər, o cümlədən Dünya Su Şurası

idarə heyətinin 68-ci iclası keçirilib. İclasda Şuranın növbəti 3 illik Fəaliyyət Planı, 8-ci Dünya Su Forumunun son hesabatları, 9-cu Dünya Su Forumuna hazırlıq işləri və digər məsələlər müzakirə olunub.

“Azərsu” ASC-nin sədri Q. Hüseynov Azərbaycanda su təchizatı və sanitariya xidmətləri barədə məlumat verib. Bildirib ki, “Azərsu” ASC suyun mənbələrdən götürülməsi, emali, nəqli və satışı təşkil edir, tullantı sularının təmizlənməsini təmin edir. Eyni zamanda, su

və sanitariya sahəsində layihələndirmə və inşaat işlərini həyata keçirir. 2013-cü ildən Dünya Su Şurasına üzv olan ASC bu təşkilatla sıx əməkdaşlıq edir.

İclasda təşkilati məsələlər də baxılıb. Dünya Su Şurasına 9 yeni üzvün qəbul olunması müzakirə edilib və müsbət qərar qəbul olunub. Onlardan 2-si – “Caspian Business Management and Consulting” və “Eko Mühəndislik Xidmətləri” şirkətləri Azərbaycandan quruma yeni üzv seçilib.

“Azərsu” ASC-nin sədri Dünya Su Şurasının prezidenti Lui Fuşon, Beynəlxalq Su Resursları Assosiasiyasının fəxri prezidenti Patrik Lavarde, Marakeşin İcmali Su və Enerji üzrə Milli Agentliyinin direktoru Abdelrahim El Hafidi, Türkiyə Su İnstitutunun prezidenti Ahmet Saatçı, Portuqaliya Su və Tullantı Su Xidmətləri Asosiasiyasının prezidenti Rui Qodinho, Su üzrə Beynəlxalq Ofisin icraçı direktoru Erik Tardieu, Koreya Su Forumunun meneceri Jiyeon June Lee və digər rəsmi şəxslərlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıb.

Çovğuna görə 1000-dən çox aviareys təxirə salınıb

Şimali Amerika güclü siklona məruz qalıb. Çikaqo şəhərinə yağan qar və şiddətli külək hava şəraitinin kəskin pisləşməsinə səbəb olub. Çikaqonun iki hava limanında 1000-dən çox aviareys təxirə salınıb.

O'Hara hava limanında kritik vəziyyət yaranıb. Soyuq hava kütləsinin yaratdığı tornado cənub ştatlarına doğru hərəkət edir. Qar təmizləyən briqadalar vəziyyəti nizamlamaq üçün tədbirlər görür.

Tornado Texas, Alabama, Missisipi, Luiziana ştatlarında problemlər yaradıb. Onlarca insan xəsarət alıb, ölənlər var. Yüz mindən çox ev və kommersiya obyektləri elektriksiz qalıb. Siklon ölkənin şimal-şərq rayonlarına doğru hərəkət edir.

"Xalq qəzeti"



Ermənilərin əsassız iddiaları və həmsədrlərin məsuliyyəti

Yalan və riyakarlıq: ermənilər reallıqları təhrif etməkdədirlər

Vyana görüşündən sonra aydın olur ki, Ermənistan rəhbərliyinə sərt şəkildə yerini göstərməsən, sərəmsəlməkdə davam edəcək. Onun qılbeçələri isə "ən qədim mədəni xalq" primitiv tarixi cizmaqalarını ortaya çıxarmaqda davam edəcək. Bu tendensiyanı hazırkı Ermənistan mətbuatında görürük. Amma, siyasi müstəvidə maraqlı bir gedişatın da şahidi olmaqdayıq. Vyana görüşündən sonra ermənilər o qədər dolaşıblar ki, yaranmış vəziyyətdən necə çıxmaq lazım gəldiyini müəyyənləşdirə bilmirlər. Gah Nikol Paşinyanın Gümrüdəki Rusiya hərbi bazasına səfərinə "tarixi don" geydirməyə çalışırlar. Gah ölkədən adamların əvvəlki kimi sürətlə getdiyini vurğulayıb, N.Paşinyanın vədlərinə əməl etmədiyindən bəhs edir, gah da "ekspertlər" səviyyəsində Vyana danışıqlarını "təhlil" edir, hətta "Qarabağ" sözünün etimologiyası haqqında "mütəxəssis rəyi" bildirməyə cəhd edirlər. Bir sıra kənardan tutulmuş muşzdu "ekspertlər" isə Sergey Lavrovun bir zaman dediyi sözləri Vyana danışıqları kontekstində interpretasiyasına baş vurmağa meyllilərlər. Və gülməlidir ki, bütün bu nizamsız və məzmununsuz sözləri münafiqşənin "ədalətli həlli" kontekstində "yeni əlamətlər" kimi təqdim etməyə səy göstərilir.

Konkret desək, əvvəlki zamanlarda olduğu kimi, erməni siyasi və ekspert şəxsləri əməli-başlı qarışıqdır. Səbəbi məlumdur – onlar dalana dirəndiklərini və məğlubiyyətin acısını yaxın zamanlarda dadacaqlarını dərk etməyə başlayıblar. Dağlıq Qarabağdakı hərbi-xunta rejiminin də Ermənistan hakimiyyətindən narazılıq ifadə etməyə başlaması bunun əlamətlərindəndir. Terrorçular Ermənistanda Dağlıq Qarabağa kimlərinə əyalət kimi baxmasına razı olmadıqlarını bildirirlər.

Terrorçu-separatçılardan birinin Azərbaycanla münafiqşəni ancaq müharibə yolu ilə həll etmək olar, sözlərinə Ermənistandakı generalardan biri: "Nə müharibə?... və biz burunumu yeni torpaqlara soxmamalıyıq. Əsas odur ki, öz sərhədlərimizi qoruyaq", kimi qarşılıq verib. Yeni Ermənistanın müdafiə naziri David Tonoyanın "yeni ərazilər" iddiası kədar dolu mahndır. Bu, melən-xolik nəğmələrdə "Muş və Ərdahanı ermənilərin alacağını" oxumaları ilə eynidir. Erməni general Arkadi Ter-Tadevosyan belə deyir!

Aydın görünür ki, Ermənistan cəmiyyətində artıq Dağlıq Qarabağa bağlı vahid mövqe yoxdur. Cəmiyyətin



Ermənistan mətbuatında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münafiqşəsinin həlli ilə bağlı təhrifedici və təxribatçı yazılar dərc olunmaqdadır. Bir sıra üzdehənraq "ekspertlər" işğaldan sonra yaranmış vəziyyəti əbədi, dəyişməz kimi təqdim etməyə cəhd göstərir və bunu qətiyyənlə qəbul etməyən Azərbaycan rəhbərliyi haqqında yanlış fikirlər söyləyirlər. Rəsmi Bakı danışıqların formatına sadiq qalaraq daim konstruktiv mövqedən çıxış edir və bu proses davam edir. Azərbaycan rəhbərliyinin tələbi dəyişməzdir: təcavüzkar işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Bu, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquq normalarına tam uyğundur. Ancaq Ermənistan öz havadarlarının açıq-gizli dəstəyindən yararlanaraq uzun illərdir ki, bu qədar aydın situasiyanı qeyri-müəyyənləşdirir və regionda risk faktorunu olaraq qalır. Vyana görüşündən sonra Ermənistan hakimiyyətinin müharibə ritorikasındən əl çəkəcəyi gözlənilirdi. Lakin faktlar başqa məqamlardan xəbər verir.

bir qismi reallıqları görməyə başlayır. Onlar hərbi yolla işğal etdikləri torpaqları saxlaya bilməyəcəklərini anlaşırlar. Görünür, bunu hakim dairələr də dərk etməkdədir. Bu səbəbdən müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışırlar. Həmin prosesin fonunda Azərbaycan rəhbərliyi ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirirlər. Prezident İlham Əliyev mövqeyini aydın və dəqiq ifadə edərək Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməyini, lazım gələrsə, Azərbaycan tərəfinin hərbi yolla torpaqları azad etməyə tam hazır olduğunu bəyan edib. Bu fikri Prezident "Ermənistanla müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb" kimi ifadə edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə "Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!" deyib.

Haqqın səsi: Azərbaycan rəhbərliyi sabirli və ədalətlidir!

Bu fikirlər erməniləri bərk təlaşa salıb. Onlar yenə də Azərbaycanın "güclü dili ilə danışıqından" dem vururlar. Əslində isə Prezident və Birinci vitse-prezident Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunacağından başqa fikir söyləməyiblər.

Kiyevdə yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib. Qurultaydan əvvəl Diasporla İş Üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümummilli lider Heydər Əliyev adına Parkda ümummilli liderin abidəsini ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Ukrayna və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra təsis qurultayı öz işinə başlamışdır. Qurultayda Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Qurultayda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor təşkilatlarının birliyindən söz



Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib

açaraq bildirib ki, artıq Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya və Belçika-da həmvətənlərimiz koordinasiya şuralarında birləşiblər: "Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər".

Komitə sədri Ukrayna Azərbaycanlıları Radasının da uğurlara imza atacağına əminliyini ifadə edib: "Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qəvacı açıb, Azərbaycanı sülhpərvər ölkə kimi tanıyır. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi az olmayıb. İnənirəm ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək".

Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın birliyi, onların yaşadığıları cəmiyyəti daha yaxından integrasiya etməsi, Azərbaycanla əlaqələrinin

gücləndirilməsi və digər istiqamətlərdə bütün mümkün olanlar edilir və gələcəkdə də davam etdiriləcək: "Burada bizim çox dəyərli, bacarıqlı, istər Azərbaycanda, istərsə də Ukrayna cəmiyyətində nüfuz sahibi olan soydaşlarımız yaşayır. Bu qurultayın əhəmiyyəti ondadır ki, belə soydaşlarımız birgə fəaliyyət göstərəcək və bu daha səmərəli, daha uğurlu olacaq. Təbii ki, məqsəd yalnız bir ölkədə olan həmvətənlərimizin birliyi deyil, dünyada yaşayan soydaşlarımızın birliyinə nail olmaqdır".

Ukrayna Ali Radasının deputatı Borislav Beryozka ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradıldığını qeyd edib: "Ukraynada yaşayan azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ukraynanın inkişafına öz töhfələrini verirlər. İnənirəm ki, Azərbaycan diasporu yeni formatda daha böyük uğurlara imza atacaq". O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərimizin Azərbaycanla qaytarılacağına əminliyini ifadə edib.

yaradır. Vaşinqtonun bu təxribatçı addımından sonra İrəvanda da müəyyən dairələr səslərini çıxarmağa başlayıblar. Bunun fonunda danışıqların müxtəlif yollarla uzadılması cəhdi məqsədi xarakter daşıyır.

N.Paşinyan da qeyri-müəyyənləşdirici mövqeyi ilə danışıqlar prosesini sanki dalana dirəməyə çalışır. O, Vyana görüşündən sonra yenə də Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlara cəlb edilməsindən dem vurur və deyir ki, "dqr" nümayəndələrinin iştirakı olmadan münafiqşəni həll etmək mümkün deyildir. Deməli, Ermənistan hələ də bütövlükdə danışıqlar prosesini pozmaq taktikasından imtina etməyib. Ancaq ermənilər bir mühüm məqamı unudurlar.

Məsələ ondan ibarətdir ki, danışıqların formatı çoxdan müəyyənləşib və onun dəyişməsi üçün hər iki tərəfin razılığı lazımdır. Bundan başqa, Rusiyanın xarici işlər naziri S.Lavrov da deyib ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağ ermənilərinin də maraqlarını ifadə edir. Yəni təcavüzkar Ermənistanı və müzakirələri yalnız onunla aparmaq lazımdır. Bununla format məsələsinə nöqtə qoyulub.

Vəziyyətin bu dərəcədə aydın olmasına baxmayaraq, Ermənistanın qeyri-müəyyənləşdirici və səbətsiz mövqedə qalması sülh prosesini çıxılmaz vəziyyətə salır. Bunu Azərbaycan tərəfi həmişə deyir. Lakin həmsədrlərin də anlaması və konkret hərəkət etməsi lazımdır. Aydındır ki, bundan sonrakı gedişat həmsədrlərin nə dərəcədə fəal olacağından, onların obyektiv və ədalətli mövqe tutacağından asılıdır.

Konkret desək, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı düz yola gətirməlidirlər. Zərurət olsa, Ermənistanla təzyiq edilməlidir. Onun bu günə qədər prosesi dalana dirəməsi, uzatması, müxtəlif bəhanələr gətirməsinə son qoyulmalıdır. Əks halda, danışıqlar nəticəsiz qalacaq.

Bela çıxır ki, yaranmış vəziyyət bir növ həmsədrlər üçün sınaq məqamıdır. Rusiya, ABŞ və Fransa qətiyyət göstərər, təcavüzkarı konstruktiv mövqeyə gətirməlidirlər. Artıq buna ehtiyac daha çox duyulur. Məsələ yalnız Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlı deyil. Bunu həm global proseslərin dinamikası, həm də regionda yaranmaqda olan mürəkkəb geosiyasi mənzərə tələb edir. Çünki ekspertlər də əminidirlər ki, regionda risk faktorunu gətirdikcə daha da güclənir. Yaxın Şərqdə terrorçuların müxtəlif regionlara yayılması faktından Rusiya xüsusi xidmət orqanları da açıq danışıqlar. Bu prosesdə Cənubi Qafqazda yeni terror dalğasının yaranmayacağına ümid etmək sadələşlülük olardı. Bu o deməkdir ki, həmsədr dövlətlərin geosiyasi maraqları riskə məruz qala bilər. Bu səbəbdən də regiondakı risk mənbələrini neytrallaşdırmaq günün tələbidir. Həmin sırada Ermənistanın təcavüzkarlığına son qoyulması birinci yerdədir.

Newtimes.az

Misir parlamenti prezidentin səlahiyyət müddətini artırır

Misir parlamentinin qanunvericilik üzrə komitəsi prezidentlik müddətinin artırılması ilə əlaqədar konstitusiyaya maddəsinə dəyişikliyi qəbul edib.



Konstitusiyanın 140-cı maddəsinə dəyişikliyin leyhinə 43 deputat, əleyhinə isə 7 deputat səs verib.

Qeyd edək ki, dəyişiklik prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə qədər artırılmasını nəzərdə tutur. Konstitusiyaya islahatı təşəbbüsü ilə parlamentin 156 deputatı çıxış etmişdir. Fevralın ortalarında Misir parlamenti dəyişiklikləri bəyənərək, onu təkmilləşdirilməsi üçün qanunvericilik komissiyasına təqdim etmişdi. Konstitusiyaya dəyişikliklərə görə prezidentə vitse-prezident təyin etmək hüququ verilib.

"Xalq qəzeti"



AZAL Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim etmişdir

Azərbaycan milli aviadaşıyıcısı Ər-Riyadda "Azərbaycan Hava Yolları"nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu "Azərbaycan şahinin gözü ilə" adlı təqdimat keçirmişdir. Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.



Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunmuşdur.

Təqdimatda "Azərbaycan şahinin gözü ilə" təqdimat videoları nümayiş olunmuşdur. Tədbir iştirakçılarının Azərbaycan mülki aviasiyasının infrastrukturuna barədə məlumat verilməmişdir. Qonaqlar, həmçinin milli mətbəx nemətlərini də bəyənəndirə bilməmişlər.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev çıxışında bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə etmişdir. Otən il "Azərbaycan Hava Yolları"nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənmiş və AZAL Böyük Britaniyanın "Skytrax" agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviakənt elan olunmuşdur.

Qeyd olunmuşdur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı "Skytrax" şirkəti tərəfindən maksimal "5 Ulduz" statusuna layiq görülərək və bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanmışdır. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnəşin və yük daşımalrı sahəsində regionun şəxsi lideridir.

"Xalqlarımız ümumi dini-mədəni irsə, mədəni dəyərlərə malikdirlər. Yeni istiqamətlərin açılması, həmçinin sadələşdirilmiş viza rejimi iki ölkə arasında turist axınına və işgüzar əlaqələri xeyli artırmağa imkan verəcək", – deyər Eldar Hacıyev bildirmişdir.

Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına – Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinə.

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:

- Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
- Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
- Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
- Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
- Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);
- Bakı-Burayda (Əl-Qassim)-Bakı – cədvəl dəqiqləşdirilir.

Səudiyyə Ərəbistanı Krallığı, həmçinin iki müqəddəs şəhəri – Məkkə və Mədinənin yerləşdiyi ölkə kimi tanınır. Bütün dünyadan müsəlmanlar buraya ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanı, həmçinin ekskursiya istirahəti həvəskarlarını misli görünməmiş dəbdəbəsi, özünəməxsus memarlıq ansambları və heyratəmiz Şərq ab-havası ilə özünə cəlb edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, müntəzəm reyslərə aviabiletlərin alınması üçün aviakəntin www. azal.az rəsmi internet saytına, çarter reyslərə aviabiletlər üçün isə AZAL-in əsas agent "Silk Way Travel" turizm şirkətinin satış ofislərinə müraciət etmək olar. 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi: (+994 12) 598 88 80, e-mail: callcenter@azal.az. Yazılı müraciətləri həmçinin Whatsapp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

"Xalq qəzeti"

Göyçənin söz heykəlini yaradan sənətkar

❑ Tanınmış publisist-şair, tədqiqatçı-yazıçı Eldar İsmayıl qədim, şanlı tarixi olan ədəbiyyatımızın ecazkar şeir ənənələrindən, ilk növbədə, təkrarolunmaz Göyçə ədəbi irsindən qidalanaraq onları yaşadan, inkişaf etdirən, öz ilhamlı yaradıcılığı ilə zənginləşdirən istedadlı, fədakar söz ustalarımızdandır.

Ömrünün müdriklik, fəaliyyətinin kamillik dövrünü məhsuldar yaradıcılığa həsr etmiş Eldar müəllim mövzuca aktual, formaca rəngarəng və məzmunca dolğun əsərlərində doğma Vətən, Türk dünyası, xalqımızın yüksək mənəvi aləmi ilə bağlı dəyərləri dərinlən və əhatəli əks etdirmişdir. Sənətkar "Zülmətdə parlayan qılınç", "Səttaroglu", "Göyçənin qisası qalır" kimi tarixi-sənədli romanlarında Qərbi Azərbaycan türklərinin tarixinin, insanların həyatının, onların varlığına qənim kəsilmiş erməni işğalçılarına qarşı mübarizəsinin bədii salnaməsini yaratmaqla ədəbiyyatımızda bu mövzuya zənginlik gətirmişdir. "Məndən ötrü Ermanistan yoxdu, yox", "Ermenistan türklərinin 1988-ci il soyqırımı", "Qərbi Azərbaycan, Göyçə-- erməni işğalı" əsərlərində isə şair-publisist azərbaycanlıların öz tarixi torpaqlarında davamlı soyqırımı və deportasiyası ilə bağlı erməni cinayətlərini dəqiq tarixi sənədlərə, faktlara, ədalətli məntiqə əsaslanaraq açıb göstərmişdir. Onun "Aşıq Ələsgər" mənzum pyesi aşıq poeziyasının zirvəsi olan Dədə Ələsgərə həsr olunmuş onlarca dastan, poema və şeirlər içərisində layiqli yer tutur.

Xalqilik, vətənpərvərlik hissləri Eldar İsmayıl yaradıcılığının ana xəttini təşkil edir. Onun əsərlərində Türk dünyasının şərəfli keçmiş, onun bugünkü narahat taleyi dincilik arayan bir ümman kimi dalğalanır. Şair doğma Azərbaycanımızın hər iki tayına, sevimli Təbrizimizə, bir olan millətimizin ikinci dövləti saydığımız Türkiyəyə sonsuz məhəbbətini silsilə poema və şeirlərində, eləcə də bu yaxınlarda işıq üzü görmüş "Mən Təbrizdən necə doyum" kitabında döbə-döbə ilhamla ifadə etmişdir. Eldar İsmayıl bu topluda yer almış "Ey əlli milyonluq Azərbaycanım" şeirində bütün Vətənin ululuğunu və əzəmətinə tərənnüm etmişdir:

**Təbrizli, Gəncəli ulu məmləkət,
Mən sənə harayım, ünüm deyəcəm...
Onda Zəngəzura, qədim Göyçəyə,
İlkin Qəmərliyə mənəm deyəcəm!
İnşallah, belədi eşqim, gümanım!
Ey əlli milyonluq Azərbaycanım!**



Milyonlarla Vətən övladının taleyi ilə yaşamağı, onların sevincini, dərd-sərini, nisglini, faciəsini özününkü kimi qəbul etməyi ədəbi-bəbbi fəaliyyətinin başlıca yönünə çevirmiş Eldar İsmayıl bu gün yaxın-uzaclarda məhz vətəndaş yazar kimi tanınır və sevilir. Qədim Göyçədə doğulub- böyümüş, gənclik illərində burada yazıb-yaratmış, el-obasıyla birgə qaçqınlıq taleyi yaşamış şairin ümumi yaradıcılığında da Göyçə mövzusu üstün yer tutur. Onun "Ulu Göyçə" poeması ədəbi bir hadisədir.

Göyçə mühitini, təbiətini, insanların, danışıq tərzini və bədii tərəkürünü az-çox bilən, o mahalın vurğunu olan övladı kimi əminliklə deyirəm: heç kəs Göyçə mahalının təbiətini, aşıqlarını, şairlərini, tanınmış dövlət, elm, mədəniyyət xadimlərini, igidlərini Eldar İsmayıl qədər tanıya və tanıda bilməmişdir. Onun əsərlərində Göyçənin kəndləri, oyaqları, yurd yerləri, dağları, qayaları, təpələri, gödikləri, gölləri, çayları, bulaqları, çəmənləri, çiçəkləri, saz havaları və s. ümumilikdə mükəmməl

bədii ensiklopediya seçiyyəsi daşıyır.

Bu poema Göyçə ədəbi irsi ənənəsindən qaynaqlanan, Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şair Məmmədhusəyn, Aşıq Ali, Dədə Ələsgər, Növrəs İman kimi onlarca bədii söz xiridarlarının məktəbindən dərs alan və bu yolu yorulmadan davam etdirən Eldar İsmayılın bədii yaradıcılığının zirvəsidir. Şairin canından əziz bildiyi Göyçəsinə, onun adı insanların sevgisi, məhəbbəti atəşli və sonsuzdur:

**Ulu Göyçə, məlhəm olum yarana,
Canım qurban möhnət dağın yarana!
İnanma ki, Eldar bir də yarana,
Bir ömrü "Vətən" deyib əritdi,
Söz atını "millət" deyib səyritdi.**

Məncə, o yalnız "Ulu Göyçə" poemasını yazmış olsaydı da coşğun ilhamlı bir şair kimi tanınardı. Eldar İsmayıl bu poema ilə başı dağlar qoynundakı Göyçəyə xəyallarımızın zirvəsində bədii bir abidə qoymuşdur.

"Sən mənə aldada bilməzsən, Dünya" adlı şeirində Eldar İsmayıl insanların, xalqların faciələri, dünyada baş verən ədalətsizliklər, güclülərin haqsızlıqları ilə bağlı duyğu-düşüncələrini qələmə alıb. Bu səpgili poetik nümunələrinin əksəriyyətində olduğu kimi, şair bu şeirində də bədii qənaətlərini ümumiləşdirərək öz eli, xalqı adından danışır:

**İçmə kül səpib, od bitirmişəm,
Ömür itirmişəm, gün itirmişəm.
Mən sənə bir yeyib, beş götürmüşəm,
Sən mənə aldada bilməzsən, Dünya!**

Göründüyü kimi, ədibin Vətən, Torpaq kimi müqəddəs məfhumlarla, milli-mənəvi dəyərlərimizlə bağlı problemlərə vətəndaş münasibəti fəal və kəsəridir.

Eldar İsmayıl olduqca duyğusal şairdir. O, bədii sözü göyərdib- bara yetirməyə qadir yazarlardan- dır. Şair qanadlı sözün gücüylə insanların qəlbində uca duyğular, dərin mənalara yaratmağı asanlıqla bacarır. Əsl şairin gücü də məhz bundadır.

Eldar İsmayıl həssas, kövrək qəlbi bir şair kimi bu gün də həmişəyaşar sevgini tərənnüm edir, onun şeirlərində, sanki, sevən bir gəncin ürək çırpıntıları səslənir.

Şairin dilinin zənginliyi, axıcılığı, təbiiyyəti və səmimiyyəti qəlblərə yol açır, oxucularda məmnunluq yaradır:

**Çölüm küre, Eldar, içim ayazdı,
Tanrı dedim, taleymi o yazdı...
Mənə mənə tapmışansa o azdı,
Məndən yana bir dünya var – o mənəm!**

Sevimli sənətkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıram. Ulu Yaradandan diləyim odur ki, bizi tezliklə doğma Göyçəmizdə görüşdürsün!

**Ələddin ALLAHVERDİYEV,
professor**

Moskva

Biləsuvar da ikigünlük seminar-müşavirə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonda "Azərbaycanda dövlət-din münasibətləri: Tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, dindarlar, kənd icra nümayəndələri, məktəb direktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov rayondakı dini durum barədə məlumat verərək bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. O qeyd edib ki, ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir.

Mövzunun əhəmiyyətindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşısının qətiyyətlə alındığını, o cümlədən, dinlə, milli-mənəvi dəyərlərlə bağlı düzgün maarifləndirmə işinin bir

neçə istiqamətdə aparıldığını bildirib. Dövlət Komitəsinin maarifləndirmə məqsədilə ölkənin, demək olar ki, bütün rayon və şəhərlərində ardıcıl olaraq dəyirmi masalar, konfranslar keçirdiyini önə çəkən natiq bu tədbirlərin əsas mövzusunun dövlət-din münasibətləri, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsi, ənənəvi İslamın müasir cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması və ən əsası da gənclərin maarifləndirilməsi olduğunu qeyd edib. Gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdıran S.Salahlı dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirib. Bildirilib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi ilə bağlı əsassız fikirlər səsləndirilir. Bunların da qarşısını yalnız dini və dünyəvi bilikləri yüksək olan cəmiyyət ala bilər.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçıları maraqlandıran sualları cavablandırıb. Seminar-müşavirə işini apre-



lin 12-də davam etdirilib. Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Kamil Qurbanlı tədbirin mövzusu və əhəmiyyəti barədə ətraflı məlumat verib. Respublikanın hər yerində olduğu kimi, Biləsuvar da dövlət-din münasibətlərinin daim qorunub saxlandığını qeyd edən natiq bu sahədə görülmüş işlər haqqında danışib.

Səyyad Salahlı mövzu ətrafında geniş və əhatəli nitq söyləyib. O, ölkəmizdəki dövlət-din münasibətlərinin tarixi kökləri, ənənələri və müasir yanaşmalar haqqında danışib. Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Azərbaycanca tolerant və multikultural mühtin formalaşmasına verdikləri töhfələrdən söz açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə işinin təşkilı şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə din-dövlət münasibətlərində müasir yanaşmalardan, digər cəmiyyətlərdə mövcud analogi vəziyyətin müqayisəli təhlilindən söz açıb və tədbir iştirakçıların suallarını cavablandırıb. Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş "Üfüqdəki gələcək" filmi nümayiş etdirilib. Yekunda komitənin din, mədəniyyət və ənənələrə əlaqə mövzuları əhatə edən yeni nəşrləri iştirakçılara paylanıb.

**Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"**

Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlber Ortaylının mühazirəsi olub



❑ **Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlber Ortaylının "Qafqaz tarixi" mövzusunda mühazirəsi keçirilib.**

Professor İlber Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənəh gətirmiş, köçürül-müş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb.

Mühazirəçi qeyd edib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Təsədüfi deyil ki, müasir dövrdə də hər iki dövlət qaçqın qəbul edir. İstər Azərbaycan, istərsə də Türkiyə ərazisində özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqazda əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsini, türk dilinə məxsus səslərin ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud Kaşğarının "Divanı lügət-it-türk" əsərinin türklərin qədim dili, tarixi və mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.

Türkiyəli professor Qafqazın müsəlmanlaşması məsələsinə aydınlıq gətirərək, türklərə İslam dininin qılınq gücünə qəbul etdirilməsi barədə fikirlərin yanlış olduğunu, insanların bu dini zaman-zaman könüllü qəbul etdiklərini bildirib.

"Qafqaz bizim üçün bir tarixdir", - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan

dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.

"Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da mənən, ruhan bəyir", - deyən professor İlber Ortaylı ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladıb.

Qeyd edilib ki, Nizami Gəncəvi farsca yazsa da, türk idi. İranda yaşayan Məmmədhusəyn Şəhriyarın Azərbaycan dilində yazdığı "Heydərbabaya salam" poeması onun mənən xalqına bağlılığını, onunla həmrəyliyi göstərir. Biz bir mədəniyyətlik. Bu mədəniyyətin içində rənglər var, əsasında isə türklərin tarixi dayanır.

Mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər.

Türkiyəli professor tədbir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

İlber Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə dosent, 1989-u ildə isə professor olub. Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Sofiya, Kembric, Oksford və Tunis universitetlərində dərs deyib, seminarlar aparıb. Türkiyənin bir sıra televiziya kanallarında müxtəlif proqramlar hazırlayıb.

2005-2012-ci illərdə Topkapı Saray Muzeyinin rəhbəri olub. Bir çox elmi məqalələrin müəllifidir.

AZƏRTAC

Ermənistan ordusu atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcəvan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki

adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Aclarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Xüzarçı kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

2019-cu ildə əmək alətləri və xüsusi geyim formalarının satın alınması ilə əlaqədar təkliflər sorğusu elan edir

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 18 aprel 2019-cu il saat 17.00-dək Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində qəbul edilir.

Ünvan - Gəncə şəhəri, inzibati bina, 509-cu otaq.
Əlaqələndirici şəxs-Tofiq Quliyev, telefon- 022 256 03 19.

Ağstafa Rayon İcra Hakimiyyəti

2019-cu ildə rayonda aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

VÖEN- 9900003611
M/h- AZ 37 NABZ 0135010000000001944
S.W.I.F.T.BIK AIIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün 20 may

2019-cu il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici ildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tender təkliflərini və bank zəmanətlərini 29 may 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Ağstafa rayonu, Hüseyn Arif küçəsi 3 nömrəli ünvanda yerləşən Ağstafa Rayon İcra Hakimiyyətində 30 may 2019-cu il saat 10.00-da açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların əlaqədar iştirakçıları iştirak edə bilərlər.

Tender komissiyası

"Çiçəkli SES" ASC səhmdarlarının nəzərinə!

31 may 2019-cu il saat 14.00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. Cəmiyyətin idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin balansının və maliyyə hesabatlarının müzakirəsi.
3. Cəmiyyətin idarə heyətinin yeni tərkibinin seçilməsi.
4. Cəmiyyətin strukturunun təsdiq edilməsi.
5. Cari məsələlər.

Yığıncaq Göygöl rayonu, "Çiçəkli SES" ASC-nin inzibati binasında keçiriləcəkdir.

Ünvan- Göygöl rayonu, Aşağı Zurnabad qəsəbəsi, "Çiçəkli SES" ASC-nin inzibati binası.Əlaqə telefonu- 050 -662- 47- 16.

"Çiçəkli SES" ASC-nin idarə heyəti

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa Rayon İcra Hakimiyyətindən, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3, əlaqələndirici şəxs- Sənən Mustafayevdən (telefon 5-12-05) ala bilərlər.

Təşkilat- Ağstafa Rayon İcra Hakimiyyəti
Ağstafa Rayon YXO
H/h- AZ 85AII32051019445200201152
VÖEN- 3600071061
Bank-"Kapital Bank" ASC-nin Ağstafa filiali
Kod- 200521

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

2019-cu ildə sair xərclər maddəsi üzrə (282100 sair xərclər maddəsi üzrə) Gəncə şəhər məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Gəncə şəhər məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tender təkliflərini möhürlənib imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq istəyən iddiaçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs – Mələhət Salahova, telefon – (022) 256-10-39.

Ünvan – Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati bina.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 250 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesa-

ba ödəməlidirlər:

Təşkilat – Gəncə Şəhər İcra Hakimiyyəti
H/h – AZ24C-

TRE000000000000002510631

VÖEN – 2300571241

Bank – Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

VÖEN – 1401555071

M/h – AZ-

41NABZ0136010000000003944

S.W.I.F.T: CTREAZ22

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

yeterilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və

rekvizitləri;

– iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

– digər sənədlər;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 may 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 may 2019-cu il saat 17.00-a qədər Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 16 may 2019-cu il saat 11.00-da Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“AZƏRİSTİLİKTƏCHİZAT” ASC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot- 1. Xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələri və servis xidmətlərinin satın alınması .

Tender iştirakçılarına təklif olunur

ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə

yeterilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük verilecekdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını

göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş

əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli (əlaqələndirici şəxs

-Rəfiq Əliyevdən , telefon - 579 52 98) ünvandan ala bilərlər .

İştirak haqqı 100 manatdır.

H/h- AZ62A/-

IB33010019442200226122

VÖEN- 1700531291

“Kapital Bank” ASC-nin Qaradağ

filialı

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ-

37NABZ01350100000000001944

SWIFT- ALIBAZ2X

İştirak haqqı heç bir halda geri

qaytarılmır.

İddiaçılar tenderdə iştirak

üçün aşağıdakı sənədləri təqdim

etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı

müraciət;

-tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı

tarixdən sonra ən azı 30 bank günü

qüvvədə olmalıdır)

-tender təklifi dəyərinin 1 % -i

həcmində bank təminatı (zərflərin

açıldığı tarixdən sonra ən azı 60 bank

günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında

vergilərə və digər icbari ödənişlərə

dair yerinə yetirilməsi vaxtı keçmiş

öhdəliklərin olub- olmaması haqqında

müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti

haqqında vergi orqanları tərəfindən

təsdiq olunmuş maliyyə hesabatının

surəti;

-iddiaçının son bir ildəki maliyyə

vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi sta-

tusu, nizamnaməsi, qeydiyyatdan

keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənşə və uy-

ğunluq sertifikatları və digər sənədlər:

Sənədlər Azərbaycan dilində,

2 nüsxədə (əsl və surəti) tərtib

olunmalıdır (xarici dildəki tender

təklifləri Azərbaycan dilinə tərcümə

edilməlidir).

Tender proseduru “Dövlət

satınalmaları haqqında” Qanuna

uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün

yuxarıda göstərilən sənədləri (tender

təklifi və bank təminatı istisna olmaq-

la) 20 may 2019-cu il saat 16.00 -a

qədər, tender təklifi və bank təminatını

isə möhürlənmiş ikiqat zərfdə 30

may 2019-cu il saat 16.00-a qədər

“Azərİstİlİktəchİzat” ASC-nin Bakı

şəhəri, Xətai rayonu, X.Məmmədov

küçəsi 3 nömrəli ünvana təqdim

etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim

olunan zərflər açılmadan geri qaytarı-

lacaqdır.

İddiaçıların təklifləri 31 may 2019-

cu il saat 16.00-da yuxarıda göstərilən

ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli

nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti limandakı terminallarda gəmilərin təhlükəsiz yanalma əməliyyatlarının təşkili üçün xidmətlərin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

I. Tenderdə iştirak üçün təqdim ediləməli sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı

müraciət;

- iştirak haqqının ödənilməsi barədə

bank sənədi;

- tender təklifi.

Müsbəqədə iştirak haqqında müraciət (imzalanıb möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.

II. İştirak haqqının məbləği və əsas şərtlər toplusunun eldə edilməsi.

Müsbəqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödəniş təsdiqləyən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bə tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elənin IV bəndində göstərilən tarixdək həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər.

İştirak haqqı 200 manatdır.

İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər.

Hesab nömrələri:

Bank rekvizitləri - “Kapital bank”ın 1 sayılı Səbail filialı

Kod- 200059

M/h-

AZ37NABZ01350100000000001944

VÖEN- 9900003611

SWIFT- ALIBAZ2X

Beneficiary name- Bakı Beynəlxalq

Dəniz Ticarət Limanı

Beneficiary account- AZ27A/-

IB33010019443500206105

VÖEN- 9900065281

Ödənilmiş iştirak haqqı heç bir halda

geri qaytarılmır.

III. Əsas şərtlər toplusunu alan

malgöndərənələr (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:

• Azərbaycan Respublikasında vergilərə

və digər icbari ödənişlərə dair yerinə

yeterilməsi vaxtı keçmiş öhdəliklərin olub- ol-

maması haqqında arayış;

• son bir ildəki fəaliyyət haqqında vergi

orqanları tərəfindən təsdiq olunmuş maliyyə

hesabatının surəti;

• son bir ildəki maliyyə vəziyyəti haqqın-

da bank arayışı;

• tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• mənşə və uyğunluq sertifikatları;

• digər sənədlər.

Yuxarıdakı sənədlər 20 may 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.

IV. Tender təklifi və tender təklifi

təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:

• tender təklifi (zərflərin açıldığı gündən

sonra azı 60 bank günü qüvvədə olmalıdır);

• tender təklifinin ümumi qiymətinin 1 faizi

həcmində tender təklifinin təminatı (tender

təklifinin qüvvədə olma müddətindən 30

bank günü çox olmalıdır).

Tender təklifi və tender təklifinin təminatı

möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə

(əsl və surəti) 27 may 2019-cu il saat

18.00-a qədər göstərilən ünvana təqdim

edilməlidir.

Həmin vaxtdan gec təqdim olunan

zərflər açılmadan geri qaytarılacaqdır.

V. Müsbəqədə təbiiq edilən qaydalar

və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:

• tender Bakı Limanı baş direktorunun

21 dekabr 2016- cı il tarixli 55 nömrəli

əmrinə və həmin əmrilə təsdiq olunmuş Bakı

Limanının daxili satınalma prosedurlarına

uyğun keçilir.

• Bakı Limanının daxili satınalma

prosedurlarına uyğun olaraq satınalma

komissiyası bütün müsəbiqə təkliflərini rədd

etmək və müsəbiqəni ləğv etmək hüququna

malikdir.

VI. Satınalma təşkilatın ünvanı-

Ünvan- AZ1010, Bakı şəhəri, Nəsimi

rayonu, U. Hacıbəyov küçəsi 72.

VII. Əlaqələndirici şəxs- Hacıyeva

Aytəkin Əvəz qızı, satınalmalar şöbəsinin

aparıcı müxəssisi, telefon nömrəsi- +994

12 498-91-84.

e-mail: ahajiyeva@portofbaku.com

VIII. Tender təklifi zərflərinin açılışı

tarixi, vaxtı və yeri-

Zərflər 29 may 2019-cu il, Bakı vaxtı

ilə saat 17.00-da elənin VI bölməsində

göstərilən ünvanda açılacaqdır.

IX. Təkliflərin müqayisə edilməsi və

qiymətləndirilməsi aşağıdakı meyarlara

əsasən həyata keçiriləcəkdir:

• qiymət;

• keyfiyyət;

• təcrübə;

• maliyyə vəziyyəti və s.

Satınalma komissiyası

“AZ AQRO” ASC səhmdarlarının nəzərinə!

3 iyun 2019-cu il saat 17.00-da “AZ AQRO” ASC-nin Balakən şəhəri, R. Səmədov küçəsi 20 nömrəli ünvanda yerləşən inzibati binasında cəmiyyətin növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. Cəmiyyətin sədrinin 2018-ci il üçün maliyyə hesabatı və balansının təsdiqi.

2. Maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı.

3. Təftiş komissiyasının üzvlərinin yenidən seçilməsi .

4. Cəmiyyətin yaranmış kreditör borclarının qaytarılması.

5. Digər məsələlər.

Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq mümkündür.

Əlaqə telefonu- 050- 582- 57- 58.

İdarə heyəti

“Ə.Ansuxski adına Balakən konserv zavodu” ASC səhmdarlarının nəzərinə!

10 iyun 2019-cu il saat 17.00-da “ Balakən şəhəri, R.Səmədov küçəsi 20 nömrəli ünvanda cəmiyyətin növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. 2018-ci ilin maliyyə hesabatı və balansının təsdiqi.

2. Maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı.



ABS

Uçuş uğurla keçib



Heavy" raketinin ilk test uçuşu uğursuz olmuşdu. **Xəbəri BBC verib.**

Rusiya

Peskovun bəyanatı



Rusiya "S-400" zenit-raket kompleksləri ilə bağlı Türkiyənin mövqeyini alqışlayır. Bu bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. O, Ankaranın raketlərin alınması ilə bağlı bəyanatını şərh edərək deyib ki, ölkəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətini alqışlayır. Peskov əlavə edib ki, dünyada suveren siyasət yeridən az ölkə tapmaq olar. Rusiya və Türkiyə belə ölkələrdəndir. **Məlumatı "Rossiya-1" yayıb.**

"Miss Rusiya-2019"

Rostov vilayətinin sakini, 20 yaşlı Alina Sanko "Miss Rusiya-2019" gözəllik müsabiqəsinin qalibi olub. Qalibə ağ qızıldan hazırlanmış tac və 3 milyon rubl məbləğində mükafat təqdim olunub. Yeri gəlmişkən, müsabiqədə ikinci, üçüncü yerləri Arina Verina və Ralina Arabova tutublar. Bildirilir ki, final mərhələsinin qalibləri Rusiyanı "Dünya gözəli" və "Kainat gözəli" müsabiqələrində təmsil edəcəklər. **Xəbəri RIA "Novosti" verib.**



Seyşel Adaları Respublikası

Okeanlar təhlükədədir



Dünya okeanının səfəri başariyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir. Bunu Seyşel Adaları Respublikasının Prezidenti Deni Faure deyib. O, Hind okeanının 124 metr dərinliyinə enərək, suyun altında canlı yayım vasitəsilə çıxış edib. Deni Faure deyib ki, "planetimizin döyünən mavi ürəyi" olan okeanlar görünməmiş təhlükə altındadır. Qeyd edək ki, ötən il dövlət borcunun bir hissəsinin silinməsi müqabilində bu ölkə sahiləyən sularının 21 min kvadratkilometr sahəsini qorunan zona elan edib. **Məlumatı BBC yayıb.**

İsveçrə

Vaxtından əvvəl çempion

İsveçrə Superliqasında 2018-2019-cu il mövsümünün bitməsinə 7 tur qalmış "Yanq Boyz" klubu çempionluğunu elan edib. Buna onların ən yaxın izləyicisi "Bazel" in 29-cu turda "Qrasshoper"lə oyunda (0:0) xal itirməsi səbəb olub. Bu nəticədən sonra "Yanq Boyz" turnir cədvəlində ən yaxın izləyicisi "Bazel"i 22 xal üstələyərək, 13-cü dəfə ölkə çempionu adını qazanıb. **Xəbəri "Eurosport" verib.**



Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Qala Həyat Sigorta Şirkəti" ASC 2019-cu il martın 27-dən etibarən Bakı şəhəri, İzmir küçəsi 5A nömrəli (faktiki ünvan) ünvanda fəaliyyət göstərir.

Vaşinqtonda ABŞ–Türkiyə əlaqələrinə həsr olunan konfrans keçirilib



"Türkiyə və ABŞ öz aralarındakı fikir ayrılıqlarını həll etmək iqtidarındadır". Bu fikri dünən Vaşinqtonda keçirilən ABŞ–Türkiyə əlaqələri üzrə ənənəvi 37-ci konfransda Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib. Məlumatı "Anadolu" agentliyi yayıb.

Qeyd edək ki, konfrans Türkiyənin Vaşinqtondakı səfirliyində Türkiyə-ABŞ İşgüzar Əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil olunub. İ.Kalın tədbirdəki çıxışında bildirib ki, Türkiyə və ABŞ prezidentləri arasında qarşılıqlı anlaşma mövcuddur. Üstəgəl, iki ölkə

arasında əlaqələrin dərin kökləri var. Məhz bu amillər tərəflərin fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə ümidləri artırır. İ.Kalın həmçinin vurğulayıb ki, son iki ildə yaranan problemlərin həlli üçün Ankara ilə Vaşinqton arasında dostluq

münasibətlərini bundan sonra da qoruyub saxlamaq vacibdir.

Mətbuat xidmətinin rəhbəri sonra deyib: "Türkiyə sürətlə inkişaf edən demokratik bir dövlət olaraq regionun bütün ölkələri ilə konstruktiv əlaqələr qurmaqda maraqlıdır.

Konfransda Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, başqa Türkiyəli rəsmilər və Birləşmiş Ştatlardan olan bir sıra nüfuzlu siyasətçilər iştirak ediblər.

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç tədbirdə bildirib ki, Türkiyə-ABŞ münasibətləri son 60 il ərzində ümumi məqsədlər, maraqlar və dəyərlər ətrafında formalaşmış. Səfirin sözlərinə görə, Ankara ilə Vaşinqton arasındakı mövcud problemləri konstruktiv dialoq yolu ilə həll etmək mümkündür.

M.HACIXANLI, "Xalq qəzeti"

Tereza Mey parlamentlə danışıqları davam etdirəcək

"Euronews" agentliyinin yaydığı məlumata görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey parlamentlə danışıqları davam etdirəcəyini açıqlayıb.



Mənbə yazır ki, xanım Meyin müzakirə edəcəyi əsas məsələlər ekologiya və təhlükəsizliklə bağlı olacaq. Prosesin gələn həftə sürətləndirilməsi nəzərdə tutulub. Baş nazir

parlamentə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı bir neçə variant təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Britaniya parlamentinin İcmalar Palatası bu il "Brexit"lə bağlı sazişi 3 dəfə rədd

edib. Aprelin əvvəlində isə Avropa İttifaqını razılıqsız tərk etməyi qadağan edən qanun qəbul olunub. Brüsselə müzakirələrdə razılıq əldə edilməyi üçün ölkənin Avropa İttifaqından çıxma vaxtı 3 dəfə dəyişdirilib. Avropa İttifaqının son zirvə görüşündə yekun tarix olaraq oktyabrın 31-i müəyyən olunub.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

ABŞ-ın cənubunda qasırğa və tornado 8 nəfərin həyatına son qoyub



❑ **ABŞ-ın cənubunda güclü qasırğa nəticəsində 8 nəfər həlak olub, onlarca insan xəsarət alıb.**

Güclü külək ağacları, elektrik dirəklərini və avtomobilləri aşırıb. Texas ştatına anomol dolu yağıb. Dolunun diametri beysbol topu boyda olub.

Qonşu Missisipi ştatında bir neçə dəfə tornado olub. Evlərə ciddi ziyan dəyib. Elektrik dirəkləri və ağaclar aşılıb. Təbii fəlakət zonasında fəvqəladə vəziyyət elan edilib.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Hava proqnozu

☞ **Aprelin 16-da**
☞ **Bakıda və Abşeron yarımadasında** dəyişən buludlu olacaq, ararib tutulacaq, əsasən yağmurlu keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm cive sütunundan 755 mm cive sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,**

Laçın, Kəlbəcər, həmçinin Dəşkəsən-Gədəbəy rayonlarında gün ərzində ararib yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** gecə və səhər bəzi yerlərdə duman, çişkin olacaq, gündüzdən isə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə

duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 7-12, gündüz 14-19, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** gecə və səhər bəzi yerlərdə duman, çişkin olacaq, axşama doğru yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-12, gündüz 18-22, dağlarda gecə 5-10, gündüz 13-16 dərəcə isti olacaq.



Cənubi Koreya Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen İnla dördüncü görüşə hazırlaşmaq niyyətində olduğunu bəyan edib. Bu barədə məlumatı "Yonhap" agentliyinə istinadən TASS verib.

Cənubi Koreya lideri keçirdiyi müşavirədə bəyan edib: "Şimal və Cənub liderlərinin sammitinə hazırlaşmağın vaxtı çatıb". Onun sözlərinə görə, Şimali Koreya tərəfi hazır olduğunu elan edən kimi, dördüncü görüş baş tutacaq.

Mun Çje İn: Şimali və Cənubi Koreya liderlərinin sammitinə hazırlaşmağın vaxtı çatıb

"Şimali Koreya hazır olanda Şimal və Cənub arasında növbəti sammit formatından asılı olmayaraq istənilən yerdə baş tuta bilər", – deyərək prezident Mun Çje İn bildirib.

Aprelin 10-da "Chosun Ilbo" qəzeti Cənubi Koreya prezidentinin administrasiyasına istinadən məlumat yaymışdı ki, Seul Mun Çje İn və Kim Çen İn-in növbəti görüşünü aprelin axırlarına planlaşdırır.

Cənubi Koreyanın "Yonhap" agentliyinin başqa bir məlumatına görə, KXDR

lideri Kim Çen İn aprelin axırlarında Rusiyanın Uzaq Şərq regionuna səfərə gedə bilər. KXDR-in Moskvadakı səfirliyi isə TASS-in bununla bağlı sualına cavab olaraq bildirib ki, "bizdə bu barədə heç bir informasiya yoxdur".

Xatırladaq ki, 2018-ci ilin apreldən bəri Cənubi Koreya və KXDR liderləri arasında üç görüş keçirilib. Birinci görüş aprelin 27-də iki ölkənin sərhədindəki Pxanmunqon yaşayış məntəqəsində olub. Bu görüş

nəticəsində tərəflər yarımada-nın nüvəsizləşdirilməsi, sülh müqaviləsi imzalanması, gələcəkdə humanitar sahədə əməkdaşlığın inkişafı, eləcə də sərhəddə təhlükənin tamamilə dayandırılması ilə bağlı razılığa gəliblər. Mayın 26-da Pxanmunqoncomda liderlər ikinci dəfə görüşüblər. Üçüncü sammit isə keçən il sentyabrın 18-də Pxenyanda keçirilib.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

İtkin düşmüş kubalılar xilas edilib

Birləşmiş Ştatların sahil-mühafizə xidməti Meksika körfəzində itkin düşmüş 23 nəfəri xilas edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ sahil-mühafizə xidmətinin bəyanatına istinadla bildirilir ki, xilas olunanlardan 22-si Kuba vətəndaşı olub. Onlar ağacdan hazırlanmış qayıqla Kubadan Meksikaya səyahətə çıxıblar, lakin az sonra qayığın mühərrikində nasazlıq yaranıb və səyahətçilər 3 gün açıq körfəzdə qalıblar. Üç gündən sonra balıqçı qayığında körfəzə çıxmış bir nəfər meksikalı içərişində səmşinlər olan qayıqı təsadüfən görüb və onları öz qayığının göyərtəsinə götürüb, lakin az sonra bu qayığın mühərriki də sıradan çıxıb və onlar birlikdə daha üç gün açıq dənizdə köməksiz vəziyyətdə qalıblar.

Bazar günü səhər tezdən kubalı səyahətçilərdən birinin qardaşı ABŞ sahil-mühafizə xidmətinə müraciət edərək kömək istəyib. Sahil-mühafizə xidməti balıqçı qayığını axtarmaq üçün öz qüvvələrindən əlavə, "Carnival Fantasy" kruiz laynerinin heyətini də köməyə axtarış-xilasetmə işlərinə cəlb edib. Bundan sonra 23 nəfərin hamısı Meksikanın Yukatlan yarımadasından 210 kilometr aralıda tapılıb.

Məlumatla görə, xilas edilmiş adamlardan ikisinin sağlamlığı ilə bağlı yüngül problemlər yaranıb və onlara kruiz gəmisində tibbi yardım göstərilib.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"



ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev və şöbənin əməkdaşları şöbənin müdir müavini İlqar Qurbanova qardaşı

RASİM QURBANOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Masallı rayonundan Rafil Hüseynov Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Əkrəm Qafıloğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Ağalar Bayramov və Ramiz Qusarçaylı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7426

SİFARİŞ 1258

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00